

# Maliyyə, xəzinədarlıq və vergi üzrə test tapşırıqları

1. Dövlət xəzinədarlıq agentliyi agent bankı hansı orqanın müəyyənləşdirməsi əsasında seçir?

- A) Maliyyə Nazirliyi
- B) Mərkəzi Bank
- C) Vergilər Nazirliyi
- D) Nazirlər Kabinetinin qərarı ilə
- E) Dövlət Sosial Müdafiə Narirliyinin qərarı ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

2. Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin maliyyə əməliyyatlarını həyata keçirmək üçün Mərkəzi Bankda açdığı hesab necə adlanır?

- A) Xəzinədarlığın depzit hesabı
- B) Xəzinədarlığın cari hesabı
- C) Xəzinədarlığın tranzit hesabı
- D) Xəzinədarlığın Agent Bank hesabı
- E) Vahid xəzinədarlıq hesabı

Testin çətinlik dərəcəsi: asan

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

3. Xəzinədarlıq sisteminin II mərhələsinə görə büdcə vəsaitlərinin uçotunu aparmaq məqsədilə hansı sənəd açılmalıdır?

- A) Xəzinədarlığın uçotu kitabları
- B) Xəzinədarlığın baş kitabları
- C) Xəzinədarlıq hesab kitabları

D) Xəzinədarlığın gəlirlər kitabları

E) Xəzinədarlığın xərclər kitabları

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

4. Maliyyə hesabatının beynəlxalq standartına görə aşağıdakılardan hansılar gəlirin yaranma mənbəyinə aid deyil?

A) Malların satışı

B) Xidmətlərin göstərilməsi

C) Şirkətin faiz gətirən aktivlərinin istifadə edilməsi

D) Səhmdarlara dividendlərin ödənilməsi

E) Şirkətin dividend gətirən aktivlərindən istifadə etməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

5. Aşağıdakılardan hansılar gəlirə aiddir?

A) Məzənnə dəyişikliyindən yaranmış müsbət fərq

B) Əlavə dəyər vergisinin, aksizlərin, satışdan verginin, ixrac rüsumu və digər analoji məcburi ödənişlərin məbləği

C) Beh, girov məbləğləri

D) Məhsulun, əmtəənin, işin, xidmətin qabaqcadan ödənilməsi qaydasında alınmış məbləğ

E) Məhsulun, əmtəənin, işin, xidmətin ödənilməsi hesabına avans

Testin çətinlik dərəcəsi: asan

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

6. Əməliyyat xərcləri dedikdə aşağıdakılardan hansı nəzərdə tutulmur?

- A) İxtiraya patentlər, sənaye nümunələri və digər intellektual mülkiyyət növlərindən irəli gələn hüququn haqqının ödənilməsi ilə əlaqədar xərclər
- B) Əsas fondların amortizasiyası
- C) Başqa müəssisələrin nizamnamə kapitalında iştirak ilə əlaqədar xərclər
- D) Kredit təşkilatları tərəfindən göstərilən xidmətlərin ödənilməsi ilə əlaqədar xərclər
- E) Müəssisənin, onlara verilmiş pul vəsaitlərindən istifadəyə görə ödədikləri faizlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

7. Aşağıdakılardan hansı valyuta kurs sisteminə aiddir?

- A) Dönərli valyuta kurs sistemi
- B) Qızıl kurs standartları sistemi
- C) Üzən kurs sistemi
- D) Tam dönərli valyuta kurs sistemi
- E) Likvid kurs sistemi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Z.Fərrux, V.Zeynalov. Maliyyə pul tədavülü kredit. Bakı, 2007

8. Riskin idarə olunması dedikdə aşağıdakılardan hansı nəzərdə tutulmur?

- A) Riski sığortalama
- B) Heçrləmə
- C) Riskin limitləməsi
- D) Riskin müəyyən edilməsi
- E) Diversifikasiya

Testin çətinlik dərəcəsi: asan

İstinad: F.Abdullayev. Maliyyə menecmentinin əsasları. Bakı, 2011

9. Kassaya daxil olan pul vəsaitləri aşağıdakı hansı sənədlə rəsmiləşdirilir?

- A) Kassa məxaric orderi
- B) Kassa baş kitabı
- C) Kassa çeki
- D) Üzərində müəssisənin möhürü olan xüsusi sənədlə
- E) Kassa mədaxil orderi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ə.Salahov. Mühəsibat uçotu və mühəsibat tapşırıqları. Bakı, 2014

10. Xəzinədarlığın ikinci mərhələsində aşağıdakılardan hansı işlər görülmür?

- A) Manat, qəpiklə mövcud olan bütün büdcə və büdcədən kənar bank hesabları bağlanılır
- B) Hər bir rayonda Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş müvəkkil blanklarda Xəzinədarlığın Tranzit Hesabları açılır
- C) Filiallar Agent-Bank adlanaraq Mərkəzi Bankın əməliyyatlarını həyata keçirirlər
- D) Filiallar Agent-Bank adlanaraq Yerli Xəzinədarlıq Orqanlarının əməliyyatlarını həyata keçirirlər
- E) Mərkəzi Bankda Xəzinədarlığın Vahid Hesabı açılır və bu hesab Xəzinədarlığın Cari hesabı adlanır

Testin çətinlik dərəcəsi: asan

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

11. Aşağıdakılardan hansı bənd zona xəzinədarlıq orqanının gördüyü işə aiddir?

- A) Zona xəzinədarlıq orqanları yalnız icmal hesabatların tərtib edilməsi ilə məşğul olurlar
- B) Zona xəzinədarlıq orqanları yalnız yerli xəzinədarlıq orqanlarının icra etdiyi əməliyyatları icra edirlər
- C) Zona xəzinədarlıq orqanları yalnız Mərkəzi Bankın tələblərini yerinə yetirirlər

D) Zona Xəzinədarlıq Orqanları həm Yerli xəzinədarlıq orqanı kimi öz əməliyyatlarını icra edirlər, həm də həmin ərazidə yerləşən yerli xəzinədarlıq orqanlarının işlərini əlaqələndirərək zona üzrə icmal hesabatları tərtib edirlər

E) Zona xəzinədarlıq orqanları Dövlət Xəzinədarlıq Agentliyinə yalnız rüblük hesabat təqdim edirlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

12. Aşağıdakılardan hansı Dövlət Xəzinədarlıq Agentliyinin gözləməli olduğu qaydalara aid deyil?

A) Bank qaydaları və maliyyələşmə mexanizmi

B) Xəzinədarlığın hesab kitabları və icmal hesabatları

C) İllik hesabat forması, hesabatın təqdim edilmə qrafiki, üzləşdirmə proseduraları, uçotda buraxılan səhvlərin təshih edilməsi

D) İlin sonunda XHK-larda qalıqların uçotu qaydaları

E) Əmək haqqının vaxtında ödənilməsinə nəzarət qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

13. İnflyasiya dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

A) Dövriyyədəki pul kütləsinin çoxalması

B) Əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi

C) Müəssisələrdə istehsal həcmının artması

D) Vergilərin artması

E) Ümumi daxili məhsulun həcmının yüksəlməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: D.Bağirov, M.Həsənlı. Maliyyə. Bakı, 2011

14. Aşağıda qeyd edilmiş variantlardan biri xəzinədəki pul kütləsini inflyasiyadan sığortalamaq üçün görülən tədbirlərə aid deyil.

- A) Müəyyən edilmiş normadan artıq pul kütləsini xəzinədə saxlamamaq
- B) Yığılmış pul kütləsini banklarda yerləşdirmək
- C) Pul kütləsini dəmir seyflərdə saxlamaq
- D) Pul kütləsini investisiyaya yönəltmək
- E) Pul kütləsini müxtəlif etibarlı valyutada saxlamaq

Testin çətinlik dərəcəsi: orta

İstinad: D.Bağirov, M.Həsənli. Maliyyə. Bakı, 2011

15. Aşağıdakı inflyasiya növlərindən biri xəzinədə pul vəsaitlərinin artmasına müsbət təsir edə bilər?

- A) Çaparaq inflyasiya
- B) Tələb inflyasiyası
- C) Təklif inflyasiyası
- D) Sürünən inflyasiya
- E) Açıq inflyasiya

Testin çətinlik dərəcəsi: asan

İstinad: D.Bağirov, M.Həsənli. Maliyyə. Bakı, 2011

16. Xəzinədarlıqda pul vəsaitlərinin xaric olması hansı sənədlə rəsmiləşdirilir?

- A) Kassa mədaxil orderi
- B) Xəzinədarlığın baş kitabı
- C) Mühasibat uçotunun baş kitabı
- D) Ambar şəhadətnaməsi
- E) Kassa məxaric orderi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ə.Salahov. Mühəsibat uçotu və mühəsibat tapşırıqları. Bakı, 2014

17. Yerli xəzinədarlıq orqanları bank hesablarının son qalıqlarını hansı sənəddə işləməlidirlər?

- A) Mühəsibat sənədlərində
- B) Xüsusi sənədlərdə
- C) Xəzinədarlığın ödəniş sənədində
- D) Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş müvəkkil blanklarda
- E) Xəzinədarlıq Hesab Kitabında

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

18. Dövlət Xəzinədarlıq Agentliyinin əməliyyatları hansı hesabda aparılır?

- A) Dövlət Xəzinədarlıq Agentliyinin əməliyyatları Mərkəzi Bankın əməliyyat idarəsində açılmış vahid xəzinə hesabı adlanan xəzinədarlığın cari hesabında aparılır
- B) Dövlət Xəzinədarlıq Agentliyinin əməliyyatları kommersiya banklarında açılmış cari hesabında aparılır
- C) Dövlət Xəzinədarlıq Agentliyinin əməliyyatları Mərkəzi Bankın Əməliyyat İdarəsində açılmış vahid xəzinə hesabı adlanan xəzinədarlığın müxbir hesabında aparılır
- D) Dövlət Xəzinədarlıq Agentliyinin əməliyyatları daxili hesabda aparılır
- E) Dövlət Xəzinədarlıq Agentliyinin əməliyyatları bank olmayan kredit təşkilatlarının cari hesabında aparılır

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

19. Yerli xəzinədarlıq orqanı agent bankda hansı hesabı açmalıdır?

- A) Xəzinədarlığın Müxbir Hesabı

- B) Xəzinədarlığın Tranzit Hesabı
- C) Xəzinədarlığın Cari Hesabı
- D) Xəzinədarlığın Depozit Hesabı
- E) Xəzinədarlığın Valyuta Hesabı

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

20. Agent Bank Xəzinədarlığın Tranzit Hesabından nağd vəsaitin silinməsi üçün yerli xəzinədarlıq orqanına hansı sənədi təqdim edir?

- A) Kassa Mədaxil orderi
- B) Kassa Məxaric orderi
- C) Standart çek kitabçası
- D) Ödəniş tapşırığı
- E) Ödəmə tələbnaməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

21. Xəzinədarlığın tranzit hesabından nağdsız əməliyyatlar zamanı vəsaitin silinməsi üçün, vəsaitin digər bank hesabına köçürülməsi zamanı yerli xəzinədarlıq orqanı hansı sənəddən istifadə edir?

- A) Standart çek kitabçasından
- B) Standart Ödəmə tələbnaməsindən
- C) Kassa mədaxil orderindən
- D) Standart formada ödəmə tapşırığından
- E) Kassa məxaric orderindən

Testin çətinlik dərəcəsi: asan

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları



22. Xəzinə əməliyyatları əsassız olaraq agent bank tərəfindən dayandırılırsa hansı tədbirlər görülür?

- A) Yerli Xəzinədarlıq Orqanı rəhbəri bu cür halların hər biri haqqında Maliyyə Nazirinə məlumat verir və nazirlik tərəfindən tədbir görülməsinə nail olur
- B) Yerli Xəzinədarlıq Orqanı rəhbəri bu cür halların hər biri haqqında Mərkəzi Banka məlumat verir və məsələ ilə bağlı tədbirlər görülməsinə nail olur
- C) Yerli Xəzinədarlıq Orqanı rəhbəri bu cür halların hər biri haqqında Nazirlər Kabinetinə məlumat verir və məsələ ilə bağlı tədbirlər görülməsinə nail olur
- D) Yerli Xəzinədarlıq Orqanı rəhbəri bu cür halların hər biri haqqında Dövlət Xəzinədarlığı Agentliyinə məlumat verir. Dövlət Xəzinədarlıq Agentliyi Maliyyə Nazirliyinin iştirakı ilə bu cür halları araşdırır və tədbir görülməsinə nail olur
- E) Yerli Xəzinədarlıq Orqanı rəhbəri bu cür halların hər biri haqqında Dövlət Xəzinədarlığı Agentliyinə məlumat verir. Dövlət Xəzinədarlıq Agentliyi Mərkəzi Bankın iştirakı ilə bu cür halları araşdırır və tədbir görülməsinə nail olur

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

23. Əgər agent bank xəzinədarlığın tranzit hesabından vəsaiti qeyri-qanuni silərsə hansı tədbirlər görülür?

- A) Agent Bank bu qayda pozuntusu nəticəsində yaranmış xərci yerli xəzinədarlıq orqanı tərəfindən qəbul edilmir və xəzinədarlığın tranzit hesabı ilə xəzinədarlığın cari hesabı arasında aparılan hesablaşmaya daxil edilmir
- B) Agent Bank bu qayda pozuntusu nəticəsində yaranmış xərci yerli xəzinədarlıq orqanı tərəfindən qəbul edilir və xəzinədarlığın tranzit hesabı ilə xəzinədarlığın cari hesabı arasında aparılan hesablaşmaya daxil edilir
- C) Agent Bank bu qayda pozuntusu nəticəsində yaranmış xərci yerli xəzinədarlıq orqanı tərəfindən qəbul edilir lakin xəzinədarlığın tranzit hesabı ilə xəzinədarlığın cari hesabı arasında aparılan hesablaşmaya daxil edilmir
- D) Agent Bank bu qayda pozuntusu nəticəsində yaranmış xərci yerli xəzinədarlıq orqanı tərəfindən qəbul edilir və mərkəzi bankdakı hesabda bərpa edilir
- E) Agent Bank bu qayda pozuntusu nəticəsində yaranmış xərci xəzinədarlığın tranzit hesabında bərpa edir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

24. Yerli xəzinədarlıq orqanına aid olmayan əməliyyatları, Dövlət Xəzinədarlıq Agentliyi hansı hesabda həyata keçirir?

A) Dövlət Xəzinədarlıq Agentliyi, özünün kommertiya bankındakı xəzinədarlığın cari hesabı vasitəsilə həyata keçirir

B) Dövlət Xəzinədarlıq Agentliyi, özünün Mərkəzi Bankdakı Xəzinədarlığın Cari Hesabı vasitəsilə həyata keçirir

C) Dövlət Xəzinədarlıq Agentliyi, özünün kommertiya bankındakı müxbir hesabı vasitəsilə həyata keçirir

D) Dövlət Xəzinədarlıq Agentliyi özünün kommertiya bankındakı valyuta hesabı vasitəsilə həyata keçirir

E) Dövlət Xəzinədarlıq Agentliyi özünün Mərkəzi cari hesabı vasitəsilə həyata keçirir

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

25. Agent bank yerli xəzinədarlıq orqanına günün sonunda hansı hesabatı təqdim etməlidir?

A) Gəlirlər Haqqında hesabatı

B) Gün ərzində baş vermiş bütün əməliyyatları yazılı şəkildə təqdim edir

C) Gəlirlər (kredit qrafası) və xərclər (debet qrafası) əməliyyatları üzrə bank çıxarışlarını təqdim edir

D) Xərclər haqqında hesabatı

E) Kassa məxaric və kassa mədaxil orderlərini baş kitaba tikilmiş vəziyyətdə təqdim edir

Testin çətinlik dərəcəsi: asan

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

26. Mühasibat uçotu sənədi dedikdə aşağıdakılardan hansılar nəzərdə tutulur?

A) Hesab faktura sənədi

B) Yol verilmiş qayda pozuntularını aradan qaldırmaq üçün göndərilən bildirişlər

C) Ödəniş çekləri

D) İlkın uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlər

E) Ödəmə tələbnamələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

27. Dövlət Xəzinədarlıq Agentliyinin daxil olmuş müraciət və sənədləri yoxlama şərtlərindən biri səhv verilib...

A) Daxil olmuş sənədlərin daxil olma mənbəyinin doğruluğunu

B) Maliyyələşmənin zəruriliyini təsdiq edən sənədlər də daxil olmaqla təsdiq olunmuş bütün sənədlərin düzgün tərtib edilməsini

C) Bölüşdürücü nazirliyin tələb etdiyi məbləğin illik və rüblük smeta həddində olmasını

D) Bölüşdürücü nazirliyin tələb etdiyi məbləğin, hər bir Respublika Bütçə Təşkilatı və ya bütövlükdə bölüşdürücü nazirlik üçün iqtisadi təsnifatın xərc maddələri üzrə nəzərdə tutulmasını

E) Bölüşdürücü nazirliyin tələb etdiyi məbləğin, hər bir Respublika Bütçə Təşkilatı və ya bütövlükdə bölüşdürücü nazirlik üçün funksional təsnifatın xərc maddələri üzrə nəzərdə tutulmasını

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

28. Maliyyələşmə tələbi ilə göndərilmiş sənədlərdə hər hansı uyğunsuzluq aşkar olunarsa hansı tədbir görülməlidir?

A) Uyğunsuzluğun aradan qaldırılması şərti ilə maliyyələşmə prosesinə başlanılır

B) Maliyyələşmə tələbi təxirə salınır

C) Sənədlərdə tələb olunan məbləğin yarı hissəsi ödənilməklə maliyyələşmə aparılır

D) Tələb bir daha qəbul edilməmək şəti ilə rədd edilir

E) Yol verilmiş yalnızlıqla bağlı cərimə ödənildikdən sonra maliyyələşmə həyata keçirilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

29. Maliyyələşmənin aparılması üçün yerli xəzinədarlıq orqanlarına hansı sənəd hazırlanıb göndərməlidir?

A) Məbləğin ödənilməsi üçün bildiriş

B) Ödəniş tapşırığı

C) Xəzinəarası köçürmə sərəncamı

D) Maliyyələşmə məbləğini özündə əks etdirən çek

E) Ödəmə tələbnaməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

30. Sərəncamda göstərilən məbləğin köçürülməsi hansı qaydada uçota alınır?

A) Sərəncamda göstərilən məbləğ xəzinədarlığın hesab Kitabından çıxarılaraq qeydiyyatı aparılmalıdır

B) Sərəncamda göstərilən məbləğ nazirliyin struktur vahidinin yerləşdiyi rayonun müvafiq köçürmə xəzinədarlıq hesabı kitabında qeydə alınmalıdır

C) Sərəncamda göstərilən məbləğ yerli xəzinədarlıq orqanının müvafiq sənədlərində qeydə alınmalıdır

D) Xəzinədarlığın hesab Kitabından çıxarılmalı və Bölüşdürücü Nazirliyin struktur vahidinin yerləşdiyi rayonun Köçürmə Xəzinədarlıq Hesabı Kitabında qeydə alınmalıdır

E) Sərəncamda göstərilən məbləğ Mərkəzi Bankın müvafiq sənədlərində qeydiyyata alınmalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

31. Yerli b dc l rin maliyy l şdirilm si aŗađıdakılardan hansı b ndd  d zg n g st rilmiŗdir?

A) V saitin ayrılması  c n t l bnam  h r bir x rc madd si  zr  g st rilm kl  m xaric c dv ll ri formasında M rk zi Bank t r find n hazırlanır

B) V saitin ayrılması  c n t l bnam  h r bir x rc madd si  zr  g st rilm kl  m daxil c dv ll ri formasında Maliyy  Nazirliyi t r find n hazırlanır

C) Maliyy l şm   c n t l bnam  h r bir x rc madd si  zr  g st rilm kl  m xaric c dv ll ri formasında yerli x zin darlıq orqanı t r find n hazırlanır

D) V saitin ayrılması  c n t l bnam  h r bir x rc madd si  zr  g st rilm kl  m daxil c dv ll ri formasında B dc  T şkilatı t r find n hazırlanır

E) Maliyy l şm   c n  c n t l bnam  h r bir x rc madd si  zr  g st rilm kl  m xaric c dv ll ri formasında B dc  T şkilatı t r find n hazırlanır

Testin  t nlik d r c si: orta

 stinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında X zin darlıq Sisteminin T tbiqi Qaydaları

32. Aŗađıdakılardan hansı x zin darlıđın hesab kitabı deyil?

A)  d nilmiŗ x rc l r

B)  z ll şdirm d n daxilolmalar

C) Qrantlar-alınma: nađd qaydada alınmıŗ humanitar yardımlar

D) Faizl r  g r  daxilolmalar

E) Xarici borc-daxilolmalar

Testin  t nlik d r c si:  t n

 stinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında X zin darlıq Sisteminin T tbiqi Qaydaları

33. "G lirl r" X zin darlıđın Hesab Kitabında hansı rekvizit g st rilmir?

A) Bank  ıxarışına  sas n g lirin tarixi

- B) Gəlirin mənbəyi
- C) Sənədin və ya depozit vasitəsinin adı, nömrəsi və tarixi
- D) Bütün rəqəmləri göstərməklə təsnifatın adı və nömrəsi
- E) Gəlir sənədində göstərilən hər bir məbləğ

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

34. Dövlət Xəzinədarlıq Agentliyi üçün aşağıdakılardan hansı xərc Xəzinədarlıq Hesab Kitabı deyil?

- A) Xəzinədarlıq vekselləri-əsas məbləğlərin ödənilməsi
- B) Mərkəzi Bankın ssudaları-əsas məbləğlərin ödənilməsi
- C) Qrantlar-alınma: nağd qaydada alınmış humanitar yardımlar
- D) Xarici borc - əsas məbləğlərin ödənilməsi
- E) İstiqrazlar-əsas məbləğlərin ödənilməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

35. Aşağıdakılardan hansı aylıq hesabatların forması deyil?

- A) Yerli Xəzinədarlıq Orqanı tərəfindən Respublika büdcəsinin icrasına dair aylıq hesabat forması
- B) Yerli Xəzinədarlıq Orqanı tərəfindən yerli büdcənin icrasına dair aylıq hesabat forması
- C) Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən Respublika büdcəsinin icrasına dair aylıq hesabat forması
- D) Yerli Xəzinədarlıq Orqanı tərəfindən Mərkəzi Bank üçün hazırlanan aylıq hesabat forması
- E) Yerli Xəzinədarlıq Orqanı tərəfindən Respublika və yerli xüsusi vəsaitlərin icrasına dair aylıq hesabat forması

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

36. Aşağıdakılardan hansı Yerli Xəzinədarlıq orqanlarının hesab kitabının bağlanması prosesinə aid deyil?

- A) Üzləşdirmə əməliyyatlarının aparılması
- B) İstifadə edilməyən vəsaitlərin resurs sahiblərinə köçürülməsi
- C) Texniki xəzinə hesab kitablarının üzləşdirilmiş qalıqlarının yeni açılan xəzinədarlıq hesab kitabına köçürülməsi
- D) İlin sonuna son qalıqların xəzinədarlığın hesab kitablarında ilkin qalıqları kimi qəbul edilməsi
- E) Yerli xəzinədarlıq orqanına təhvil verilməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

37. Aşağıda qeyd edilmiş variantlardan hansı risklərin aşağı salınması yolu deyil?

- A) Riskə nəzarət etmək
- B) Riskdən qaçmaq
- C) Riski ləğv etmək
- D) Riski dissirasiya
- E) Riski kompensasiya etmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: F.Abdullayev. Maliyyə menecmentinin əsasları. Bakı, 2011

38. Təcrübi baxımdan riskləri layiqincə idarə etmək istəyən hər bir şəxsin əməl etməməli olduğu qaydalardan biri səhv verilib.

- A) Sərəncamda olan pul vəsaitindən artıq risk etmək olmaz
- B) Riski nəzərə alma

- C) Riskin nəticələri haqqında fikirləşmək lazımdır
- D) Heç vaxt düşünmə ki, bu yeganə yoldur, başqaları da ola bilər
- E) Azdan ötrü çox ilə risk etməzlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

39. Aşağıdakılardan hansı riskin diversifikasiyasını düzgün izah edir?

- A) İntestisiyalaşdırılan vəsaitlərin riskinin həcmünün müəyyən edilməsi prosesidir
- B) İntestisiyalaşdırılan vəsaitlərin riskinin nəzarətdə saxlanması üsuludur
- C) İntestisiyalaşdırılan vəsaitlərin bir neçə obyektləri arasında bölgüsü prosesidir
- D) Kassa olan pul vəsaitinin riskdən fiziki qorunması üsuludur
- E) Riskin vençur üsulu ilə azaldılması üsuludur

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

40. Kredit riski dedikdə nə nəzərdə tutulur?

- A) Kredit müqaviləsinin şərtlərinə və müddətinə uyğun olaraq, kredit üzrə əsas borc və faizlərin borcu alan tərəfindən vaxtında qaytarılmaması ehtimalını göstərir
- B) Əmanətçilərin öz əmanətlərini kredit təşkilatlarından vaxtından əvvəl götürməsi ilə bağlıdır
- C) Borc və ödəniş sənədlərini əvvəlki sahiblərinə qaytarmaq hüququ olmayan idxalçının borc öhdəliklərinin ödənilməsinə görə kredit müəssisələrinin riskidir
- D) Kredit müəssisəsinin balansına əsasən faiz normalarının artıb-azalması ilə bağlı olan pul bazarında meydana çıxan dəyişikliklərlə əlaqədar riskdir
- E) Pul vəsaitlərinin gözlənilən həcmdə daxil olmasına mübadilə məzənnəsinin dəyişməsinin bilavasitə təsiri nəticəsində zərərlərin yaranması riski

Testin çətinlik dərəcəsi: orta



İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

41. Aşağıdakılardan hansı son qalıqların yeni ildə ilkin qalıq kimi qəbul edildiyi xəzinədarlığın hesab kitabı növlərinə aid deyil?

- A) Respublika Büdcədənənar Xüsusi Vəsaitlər
- B) Mərkəzi Bankın xüsusi vəsaitləri
- C) Yerli Büdcədənənar Xüsusi Vəsaitlər
- D) Köçürülmüş və Üzləşdirilmiş Qalıqlar
- E) Maliyyə Nazirliyinin Ümumi Resursları və Respublika Məqsədli Vəsaitlər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

42. Xəzinədarlıqların işində əsas prinsip aşağıdakılardan hansıdır?

- A) Uçota yalnız həmin ildə icra edilmiş gəlirlər daxil edilir
- B) Uçota yalnız həmin ildə icra edilmiş xərclər daxil edilir
- C) Uçota yalnız həmin ildə icra edilmiş xərclər və gəlirlər daxil edilir
- D) Uçota yalnız bir il öncə icra edilmiş xərclər və gəlirlər daxil edilir
- E) Uçota yalnız son kvartalda icra edilmiş xərclər və gəlirlər daxil edilir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

43. Xərclərin və gəlirlərin uçotu bir başa əməliyyatlar üzrə hansı sənədlərdə əks etdirilir?

- A) Mərkəzi Bank tərəfindən yerli xəzinədarlıq orqanlarına təqdim edilmiş uçot sənədlərində
- B) Mərkəzi Bank tərəfindən Agent Banklara təqdim edilmiş kassa mədaxil və kassa məxaric orderlərində

C) Maliyyə Nazirliyi tərəfindən Agent banklara təqdim edilmiş kassa mədaxil və kassa məxaric orderlərində

D) Mərkəzi Bank tərəfindən Mərkəzi Xəzinədarlığa təqdim edilən bank çıxarışlarında

E) Maliyyə Nazirliyi tərəfindən yerli xəzinədarlıq orqanlarına təqdim edilmiş uçot sənədlərində

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

44. 31 dekabr tarixindən sonra həyata keçirilən əməliyyatlar hansı ilin hesabatına daxil edilir?

A) Həmin ilin

B) Həmin ilin son rübünün

C) Cari ilin ikinci rübünün

D) Cari ilin üçüncü rübünün

E) Növbəti ilin

Testin çətinlik dərəcəsi: asan

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

45. Bütçə və bütçədənkənar vəsaitlər üzrə gəlirlər aylıq hesabatlarda iqtisadi təsnifatın hansı səviyyələri üzrə göstərilir?

A) Bölmə, köməkçi bölmə və paraqraf

B) Başlıq, birinci bölmə

C) Əsas hissə, paraqraf

D) Birinci hissə, ikinci hissə və üçüncü hissə

E) Bölmə, köməkçi bölmə və son bölmə

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

46. B d c  v  b d c d nk nar v saitl r  zr  x rcl r v  ssudalar hansı t snifatlar  zr  g st rilir?

- A) Sosial v  qrafik t snifatlar  zr 
- B)  qtisadi v  funksional t snifatlar  zr 
- C)  qtisadi v  riyazi t snifatlar  zr 
- D) Sosial v  riyazi t snifatlar  zr 
- E) Riyazi v  funksional t snifatlar  zr 

Testin  t nlik d r c si:  t n

 stinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Az rbaycan Respublikasında X zin darlıq Sisteminin T tbiqi Qaydaları

47. Aşağıdakılardan hansı b d c l r arasında k  c rml r  aid deyil?

- A) Yerli b d c l r  v  ya dig r s viyy li b d c l r  cari k  c rml r 
- B) Daxili ehtiyatların dig r s viyy li b d c l r  k  c r lm si
- C) D vl t b d c sin  olan borcun k  c r lm si
- D) M xt lif s viyy li b d c l r  ssudaların k  c r lm si
- E) Ssudaların verilm si v   d nilm si

Testin  t nlik d r c si: orta

 stinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Az rbaycan Respublikasında X zin darlıq Sisteminin T tbiqi Qaydaları

48. Ba  Kitabın icmal hesabat balansının hazırlanmasında hansı  lav d n istifad  olunmur?

- A) Yerli x zin darlıq orqanı t r find n S-1 saylı  lav y   sas n
- B) D vl t X zin darlıq Agentliyi t r find n onun birba a  m liyyatları  c n S-2 saylı  lav y   sas n
- C) D vl t X zin darlıq Agentliyi t r find n nağd hesablaşmalar  c n S-3 saylı  lav y   sas n hazırlanır
- D) D vl t X zin darlıq Agentliyi t r find n S-5 saylı  lav y   sas n

E) Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən S-4 sayılı Əlavəyə əsasən

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

49. Aşağıdakılardan hansı aylıq hesabatların formasına aid deyil?

A) MA-1 əlavəsinə uyğun hazırlanan hesabat forması

B) MA-2 əlavəsinə uyğun hazırlanan hesabat forması

C) MA-3 əlavəsinə uyğun hazırlanan hesabat forması

D) MA-4 əlavəsinə uyğun hazırlanan hesabat forması

E) MA-5 əlavəsinə uyğun hazırlanan hesabat forması

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

50. Yerli xəzinədarlıq orqanları hesabatları hansı orqana təqdim edirlər?

A) Zona xəzinədarlıq orqanına təqdim edirlər

B) Yerli xəzinədarlıq agentliyinə təqdim edirlər

C) Mərkəzəi Banka təqdim edirlər

D) Dövlət xəzinədarlıq agentliyinə təqdim edirlər

E) Agent Banka təqdim edirlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

51. Riskdən qaçmaq üsulundan istifadə edən mütəxəssislər aşağıdakı addımlardan hansını atmırlar?

A) Etibarsız tərəfdaşlardan imtina etmək

- B) Riski gözə almaq
- C) Təminat axtarmaq
- D) Təsərrüfat risklərini sığorta etmək
- E) Riskli layihələrdən qaçmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: F.Abdullayev. Maliyyə menecmentinin əsasları. Bakı, 2011

52. Xəzinədarlığın Hesab Kitabları hansı sərəncamları əhatə edir?

- A) Maliyyə Nazirliyinin çıxarışına uyğun olaraq xəzinədarlığın cari hesabında əks etdirilən və agent banklarla xəzinədarlıq arasında tətbiq olunan sərəncamları əhatə edir
- B) Mərkəzi Bankın çıxarışına uyğun olaraq xəzinədarlığın cari hesabında əks etdirilən və zona xəzinədarlıq orqanları ilə xəzinədarlıq arasında tətbiq olunan sərəncamları əhatə edir
- C) Mərkəzi Bankın çıxarışına uyğun olaraq xəzinədarlığın cari hesabında əks etdirilən və agent banklarla xəzinədarlıq arasında tətbiq olunan sərəncamları əhatə edir
- D) Dövlət Xəzinədarlıq Agentliyinin çıxarışına uyğun olaraq xəzinədarlığın cari hesabında əks etdirilən və agent banklarla xəzinədarlıq arasında tətbiq olunan sərəncamları əhatə edir
- E) Maliyyə Nazirliyinin çıxarışına uyğun olaraq xəzinədarlığın cari hesabında əks etdirilən və yerli xəzinədarlıq orqanı ilə dövlət xəzinədarlıq agentliyi arasında tətbiq olunan sərəncamları əhatə edir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

53. Riski ləğv etmək üçün aşağıdakı üsullardan hansı tətbiq edilir?

- A) Etibarsız tərəfdaşlardan imtina etmək
- B) Vençur müəssisələrin yaradılması
- C) Təsərrüfat risklərini sığorta etmək
- D) Riski seyrəltmək
- E) İntestisiyanı şaxələndirmək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

54. Zona xəzinədarlıq orqanları zona üzrə ümumiləşdirilmiş icmal hesabatları hansı orqana təqdim edirlər

- A) Maliyyə Nazirliyinə təqdim edirlər
- B) Yerli xəzinədarlıq orqanına təqdim edirlər
- C) Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edirlər
- D) Mərkəzi Banka təqdim edirlər
- E) Agent banka təqdim edirlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

55. "Riski kompensasiya etmək" üsulunda aşağıda qeyd edilmiş hansı metod istifadə edilmir?

- A) İntestisiyanı şaxələndirmək
- B) Sosial-iqtisadi və hüquqi-normativ mühitin monitorinqi
- C) Ehtiyat sistemlərinin yaradılması
- D) Fəaliyyətin strateji planlaşdırılması
- E) Xarici şəraitin və fəaliyyətin planlaşdırılması

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

56. Aşağıdakılardan hansı maliyyə hesabatının istifadəçisi deyil?

- A) Sosial sferanın fəaliyyət üzvləri
- B) Potensial səhmdarları konvertasiya olunan qiymətli kağızlara, opsiyonalara yaxud varrantlara sahib olan investirlər
- C) Kreditorlar və borcverənlər

D) Maliyyə analitikləri

E) Mal formasında kredit verən malsatanlar və təşkilatlar

Testin çətinlik dərəcəsi: asan

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az), (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

57. Aşağıdakılardan biri faydalı maliyyə informasoyasına aid deyil.

A) Əhəmiyyətlik

B) Qeyri-kommunikasiyalılıq

C) Dürüslük

D) Tamlıq

E) Obyektivlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az), (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

58. Aşağıdakılardan hansı maliyyə hesabatı verən təşkilatın hesabat prinsiplərinə aid deyil?

A) Təsərrüfat müstəqilliyi

B) Konservatizm

C) Gəlirlərin və məsrəflərin uyğunlaşmaması

D) İkitərəflilik

E) Fasiləsizlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az), (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

59. Aşağıdakılardan hansı maliyyə planlaşdırılması vasitəsilə vəzifələr həyata keçirilmir?

A) Pul fondlarının yaradılması mənbələrinin müəyyənləşdirilməsi

B) Maliyyə ehtiyatlarının istifadə olunma istiqamətləri

- C) Maliyyə nəzarətinin həyata keçirilməsi
- D) Şöbələr arası kommunikasiya
- E) Gəlir və xərclərin balanslaşdırılması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

60. Aşağıdakılardan hansı maliyyənin funksiyasına aid deyil?

- A) Tənzimləmə
- B) Bölgü
- C) Nəzarət
- D) Stimullaşdırıcı
- E) Rəqabət

Testin çətinlik dərəcəsi: asan

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

61. Aşağıdakılardan hansı maliyyə ehtiyatlarının tərkibinə daxil deyil?

- A) Əsas vəsaitlər
- B) Mənfəət
- C) Amortizasiya ayırmaları
- D) Xarici iqtisadi əlaqələrdən gəlirlər
- E) Sosial sığorta vəsaiti

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

62. Aşağıdakılardan hansı maliyyə siyasətinin əsas istiqamətlərinə aid deyil?



- A) Fiskal siyasət
- B) Sosial siyasət
- C) Pul-kredit siyasəti
- D) Gömrük siyasəti
- E) Valyuta və beynəlxalq maliyyə siyasəti

Testin çətinlik dərəcəsi: asan

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

63. Aşağıdakılardan hansı inflyasiyanın azaldılması yoluna aid deyil?

- A) Kreditlərin istifadəsi üzərində nəzarəti gücləndirmək
- B) Monetar siyasətdən səmərəli istifadə etmək
- C) Əmək haqlarını yüksəlmək
- D) Tam əsaslandırılı bilməyən kapital qoyuluşlarının dayandırılması
- E) Gəlir gətirmə ehtimalı yüksək olan investisiyalar etmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

64. Ödənilmiş nizamnamə kapitalı dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

- A) Sonrakı dövrlərdə yenidən buraxılması üçün və ya tam ləğv olunanadək müəssisə tərəfindən tutulub saxlanılan geri alınmış səhmləridir
- B) Mülkiyyətçilərin (səhmdarların) öz səlahiyyətləri daxilində etdikləri köçürmələr nəticəsində kapitalda yaranan artımdır
- C) Səhmlərin buraxılış qiymətinin nominal dəyərindən aşağı olduğu halda, bu məbləğlər arasındakı fərqdır
- D) Müəssisənin nizamnamə kapitalının mülkiyyətçilər tərəfindən ödənilmiş hissəsidir
- E) Buraxılmış səhmlərə görə nominal dəyərindən artıq ödənilmiş məbləğdir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az), (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

65. Aşağıdakılardan hansı kapital alətini düzgün izah edir?

- A) Bütün öhdəliklər çıxıldıqdan sonra, müəssisənin aktivlərinin dəyəridir
- B) Müəssisənin nizamnamə kapitalının mülkiyyətçilər (səhmdarlar) tərəfindən ödənilmiş hissəsidir
- C) Buraxılmış səhmlərə görə nominal dəyərindən artıq ödənilmiş məbləğdir
- D) Sonrakı dövrlərdə yenidən buraxılması üçün və ya tam ləğv olunanadək müəssisə tərəfindən tutulub saxlanılan geri alınmış səhmləridir
- E) Bütün öhdəliklər çıxıldıqdan sonra, müəssisənin aktivlərindəki qalıq payını təsdiqləyən hər-hansı müqavilədir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az), (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

66. Aşağıdakılardan hansı müəssisənin nizamnamə kapitalı hesab olunur?

- A) Qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq qeydiyyatda alınmış təsis sənədlərində müəyyən edilmiş müəssisənin kapitalının miqdarıdır
- B) Müəssisənin kapitalının mülkiyyətçilər (səhmdarlar) tərəfindən ödənilmiş hissəsidir
- C) Sonrakı dövrlərdə yenidən buraxılması üçün və ya tam ləğv olunanadək müəssisə tərəfindən tutulub saxlanılan geri alınmış səhmləridir
- D) Mülkiyyətçilərin (səhmdarların) öz səlahiyyətləri daxilində etdikləri köçürmələr nəticəsində kapitalda yaranan artımdır
- E) Müəssisənin mövcud olduğu bütün dövrlər ərzində hesabat tarixinə yığılmış kapitaldır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az), (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

67. Aşağıdakılardan hansı bölüşdürülməmiş mənfəət hesab olunur?

- A) Müəssisənin səhmlərinin və digər kapital alətlərinin buraxılması üçün birbaşa və xüsusi olaraq çəkdiyi məsrəfləridir

B) Mülkiyyətçilər (səhmdarlar) arasında bölüşdürülməsi mümkün olan qazanılmış kapitalın hissəsidir

C) Müəssisədə müəyyən məqsədləri üçün saxlanılan və mülkiyyətçilər (səhmdarlar) arasında bölüşdürülməsi mümkün olmayan qazanılmış kapitalın bir hissəsidir

D) Müəssisənin nizamnamə kapitalının mülkiyyətçilər (səhmdarlar) tərəfindən ödənilmiş hissəsidir

E) Bütün öhdəliklər çıxıldıqdan sonra, müəssisənin aktivlərindəki qalıq payını təsdiqləyən hər-hansı müqavilədir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az), (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

68. Mühasibat balansında və kapitalda dəyişikliklər barədə hesabatda aşağıdakı komponentlərən hansı təqdim edilmir?

A) Ödənilmiş nizamnamə kapitalı

B) Emissiya gəliri

C) Geri alınmış kapital

D) Vergi güzəştləri

E) Bölüşdürülməmiş mənfəət

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

69. Aşağıdakılardan hansı verdiyi nəticədən asılı olaraq riskin növləridir?

A) Bazar riski, maliyyə riski

B) Kredit riski, depozit riski

C) Spekulyativ risk, lizinq riski

D) Xalis risk, kredit riski

E) Xalis risk, spekulyativ risk

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

70. Hədd əməliyyatı aşağıdakı bəndlərdən hansında düzgün izah edilmişdir?

- A) Gələcək dövrdə əmtəələrin satışını nəzərdə tutan kontraktlar və kommersiya əməliyyatları üzrə istənilən mal-material qiymətlərinin dəyişiklikləri risklərinin sığortalımasıdır
- B) Müəssisənin risk xərclərinin son hədd məbləğinin müəyyən olunmasıdır və riskdən yayınma yolunun müəyyən edilməsidir
- C) İnvestisiyalaşdırılan vəsaitlərin öz aralarında bilavasitə əlaqələri olmayan müxtəlif kapital qoyuluşu obyektləri arasında bölgüsü prosesidir
- D) Riskin digər bir müəssisənin üzərinə atılmasıdır
- E) Riskin ləğv edilməsidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

71. Çek dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

- A) Kiçik ödəmələrdə üstünlük təşkil edən ödəmə üsuludur
- B) Ödənişi edən şəxsin bankından alacaq olan şəxsin hesabına pul köçürülməsi üçün verilən bir əmrdir
- C) Ödəyicinin hesabından alıcının bank hesabına avtomatik olaraq köçürülən ödəmə üsuludur
- D) Ödənişi gecikdirmiş tərəfdən ödənişi tələb etmək üçün istifadə olunan ödəniş formasıdır
- E) Mal xidmət alındıqdan sonra ödəyicinin öz bankına borcun ödənilməsi üçün verdiyi ödəniş tapşırığıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

72. Emissiya gəliri dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

- A) Müəssisənin mövcud olduğu bütün dövrlər ərzində hesabat tarixinə yığılmış gəlirlər
- B) Mülkiyyətçilər arasında böüşdürülməsi mümkün olan qazanılmış kapitalın hissəsi
- C) Buraxılmış səhmlərə görə nominal dəyərindən artıq ödənilmiş məbləğ
- D) Müəssisənin səhmlərinin və digər kapital alətlərinin buraxılması üçün birbaşa və xüsusi olaraq çəkdiyi məsrəfləridir
- E) Bütün öhdəliklər çıxıldıqdan sonra, müəssisənin aktivlərinin dəyəridir

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az), (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

73. Aşağıdakılardan hansı internet bankçılığının mənfi xüsusiyyətidir?

- A) Ödənişlər müştərinin rahatlığını təmin edir
- B) İstifadəçi adı və şifrəsi qorunur
- C) Ödəniş dünyanın istənilən nöqtəsində həyata keçirilə bilər
- D) İnternet əlavə bir maliyyə dəyəridir
- E) İstifadəçi vaxtına qənaət edir

Testin çətinlik dərəcəsi: asan

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az), (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

74. Mobil bankçılıq dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

- A) Cari hesabınıza və ya üçüncü tərəf hesabına pul köçürmək kimi bankçılıq əməliyyatlarının sürətli və asan yoludur
- B) Müştərilərin seçilən ticarətçi və digər şəxslərlə mobil telefon vasitəsilə ödəniş etmələrinə icazə verən əməliyyat növüdür
- C) Sahibinin, kredit kartı yaradıcısının verdiyi kredit xətti ilə mal və xidmətlərin satın alınmasına imkan verən bank əməliyyatıdır
- D) Pul ödəyicinin hesabından alıcının bank hesabına avtomatik olaraq köçürülməsini təmin edən bank əməliyyatıdır

E) Ümumi bank əməliyyatlarını həyata keçirmək üçün bank və mobil xidmət provayderi tərəfindən bir araya gətirilən xidmətdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

75. Aşağıdakılardan biri pulun funksiyasına aid deyil.

A) İstehsal vasitəsidir

B) Dəyər ölçüsüdür

C) Tədavül vasitəsi

D) Tədiyə vasitəsi

E) Yığım vasitəsidir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

76. Aşağıdakılardan hansı müasir dövrdə pulun növlərinə aid deyil?

A) Metal pullar

B) Əmtəə pullar

C) Kağız pullar

D) Elektron pullar

E) Kredit pullar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

77. Aşağıdakılardan hansı çeklərin növlərinə aid deyil?

A) Adli çeklər

B) Orderli çeklər

- C) Vauçer çeklər
- D) Hesablaşma çeklər
- E) Aksept olunmuş çeklər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

78. Aşağıdakılardan hansı plastik kartların əsas subyektlərinə aid deyil?

- A) Bankda hesabı olan plastik kartın sahibi
- B) Bank emitent, plastik kartı verən və müştərinin hesabını açan bank
- C) Xidmət göstərən bank, müştəriyə öz plastik kart sistemini, kartın vasitəsilə mal və xidmətləri almaq üçün təqdim edən bank
- D) Bankda hesabı olan plastik kartın müştərisi
- E) Ödəmə vasitəsi kimi plastik kartı qəbul edən servis və ya ticarət təşkilatı

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

79. Limitləşdirmə dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

- A) Əmtəələrin göndərilməsini nəzərdə tutan kontraktlar istənilən mal-material qiymətlərinin əlverişsiz dəyişiklikləri risklərinin sığortalanmasıdır
- B) İnvestisiyanın idarə olunmasıdır
- C) Riskin digər bir müəssisənin üzərinə atılmasıdır
- D) Riskin ləğv olunmasıdır
- E) Müəssisənin risk xərclərinin son hədd məbləğinin müəyyən olunmasıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

80. Aşağıdakılardan hansı nağd pul dövrünün artımının səbəbləri deyil?

- A) İstehsalın həcmnin artması
- B) İqtisadi böhranları
- C) Hesablaşmaların ləngiməsi
- D) Vergidən yayınmaq məqsədilə müəssisələrin banklardan kənarında nağd ödəmələri
- E) Ödəmə sistemindəki böhranları

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

81. Aşağıdakılardan hansı riskin dissipasiya üsuluna aid deyil?

- A) Satış və alış yerlərinin sayını artırmaq
- B) Riski ləğv etmək
- C) İnterestləri şaxələndirmək
- D) Məsuliyyəti istehsal komandaları arasında bölüşdürmək
- E) Riski vaxta görə paylaşdırmaq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

82. Aşağıdakılardan biri riski kompensasiya etmək üsulunda aid deyil?

- A) Sosial-iqtisadi və hüquqi-normativ mühitin monitorinqi
- B) Xarici şəraitin və fəaliyyətin planlaşdırılması
- C) Çox növlü fəaliyyət və təsərrüfat zonalarına keçmək
- D) Ehtiyat sistemlərinin yaradılması
- E) Fəaliyyətin strateji planlaşdırılması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007



83. Riski idarə etmək üçün qeyd edilən varinatlardan biri səhvdir.

- A) Hər bir risk üzrə maksimum zərəri hesablamaq
- B) Riski qoyulan kapitalla müqayisə etmək
- C) Riski öz maliyyə imkanları ilə müqayisə etmək
- D) Riskin nəticələrini hesablamadan riskə getmək
- E) Sərəncamda olan kapitaldan artıq risk etmək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

84. Sahibkarlığın maliyyə dözümlülüyü dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

- A) Sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi zamanı onun maliyyə resurslarının vəziyyəti, bölüşdürülməsi və istifadəsi, həmçinin yol verilən maliyyə riskləri zamanı kapitalın ödəmə qabiliyyətinin və kredit qabiliyyətinin azalmasıdır
- B) Sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə riskin ölçülməsidir
- C) Sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə Riskin idarə olunmasıdır
- D) Sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi zamanı onun maliyyə resurslarının vəziyyəti, bölüşdürülməsi və istifadəsi, həmçinin yol verilən maliyyə riskləri zamanı kapitalın ödəmə qabiliyyətinin itirilməsidir
- E) Sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi zamanı onun maliyyə resurslarının vəziyyəti, bölüşdürülməsi və istifadəsi, həmçinin yol verilən maliyyə riskləri zamanı kapitalın ödəmə qabiliyyətinin və kredit qabiliyyətinin qalxmasıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

85. Aşağıdakılardan hansı maliyyə risklərindən qorunmağın fiziki üsuluna aid deyil?

- A) Kənardan nəzarət

- B) Həyəcan siqnallarının quraşdırılması
- C) Seyflərin əldə edilməsi
- D) Məhsulun keyfiyyətinin yoxlanması sistemi
- E) Qadağan olunmuş verilənlərə girişdən müdafiə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

86. Aşağıdakılardan hansı kapitalın saxlanması üzrə düzəlişlərə aid deyil?

- A) Yenidən qiymətləndirmə ilə bağlı gəlirlər və xərclər
- B) Əsas vəsaitlərin dəyəri
- C) Əsas cəmiyyətin konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması zamanı yaranan məzənnə fərqləri
- D) Əhəmiyyətli səhvlər və müəssisənin uçot siyasətinin dəyişdirilməsi ilə bağlı gəlirlər
- E) Əhəmiyyətli səhvlər və müəssisənin uçot siyasətinin dəyişdirilməsi ilə bağlı xərclər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az), (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

87. Aşağıdakılardan hansı kapitalda dəyişikliklər haqqında hesabatda daxil edilməməlidir?

- A) Hesabat dövründə xalis mənfəət və ya zərər
- B) Ayrı-ayrı maddələr üzrə və ümumi məbləğ şəklində kapitalda birbaşa uçota alınmış gəlirlər və xərclər
- C) Kassada olan pul vəsaitləri
- D) Müvafiq Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq, keçmiş illərin bölüşdürülməmiş mənfəətinin ilin əvvəlinə olan qalıqlarına düzəlişlər kimi qeydə alınan uçot siyasətində dəyişikliklərin və əhəmiyyətli səhvlər üzrə düzəlişlərin ümumi məbləği
- E) Mülkiyyətçilər tərəfindən kapitala pay qoyuluşu və mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi üzrə əməliyyatlar

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az), (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

88. Yerli Xəzinədarlıq Orqanlarının fəaliyyət göstərdiyi rayonlarda respublika bölüşdürülən büdcə hesablarının- 145 və 120 N-li hesablarında qalıq məbləğləri olarsa, bu məbləğlərin fərqi harada göstərilir?

A) Büdcə təşkilatlarının baş kitablarında qeyd edilməklə həmin vəsaitlər xəzinədarlığın tranzit hesabına cəlb edilir

B) Büdcə təşkilatlarının xəzinədarlıq hesab kitablarında qeyd edilməklə həmin vəsaitlər yerli xəzinədarlıq orqanlarının hesabına cəlb edilir

C) Büdcə təşkilatlarının xəzinədarlıq hesab kitablarında qeyd edilməklə həmin vəsaitlər Mərkəzi Bankın xəzinədarlıq hesabına cəlb edilir

D) Büdcə təşkilatlarının xəzinədarlıq hesab kitablarında qeyd edilməklə həmin vəsaitlər xəzinədarlığın tranzit hesabına cəlb edilir

E) Büdcə təşkilatlarının baş kitablarında qeyd edilməklə həmin vəsaitlər Maliyyə Nazirliyinin hesabına cəlb edilir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

89. Aşağıdakılardan hansı Xəzinədarlıq sisteminin bütövlükdə formalaşdırılmasında II mərhələdə baş verən dəyişikliyə aid deyir?

A) Manat, qəpiklə mövcud olan bütün büdcə və büdcədən kənar bank hesabları bağlanılır

B) Hər bir rayonda Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş müvəkkil blanklarda Xəzinədarlığın Tranzit Hesabları açılır

C) Rayonlardakı açılmış banklar Agent-Bank adlandırılır

D) Mərkəzi Bankda Xəzinədarlığın Vahid Hesabı açılır

E) Agent banklar yerli xəzinədarlıq orqanlarının əməliyyatlarını həyata keçirmirlər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

90. Tələbin qiymət elastikliyi hesablanma qaydası:

A) Qiymətin tələbin həcminə nisbəti kimi

- B) Tələbin faiz dəyişməsinin qiymətdəki faiz dəyişməsinə nisbəti kimi
- C) Tələbin faiz dəyişməsinin qiymətin faiz dəyişməsinə hasili kimi
- D) Qiymətin faiz dəyişməsinin tələbin faiz dəyişməsinə nisbəti kimi
- E) Tələbin həcmnin qiymətə nisbəti kimi

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

91. Tələb tam qeyri-elastik olduqda tələbin qiymət elastikliyi nəyə bərabərdir?

- A)  $<1$
- B)  $>1$
- C)  $\infty$
- D) 0
- E) 1

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

92. Tələb elastik olduqda tələbin qiymət elastikliyi nəyə bərabərdir?

- A)  $>1$
- B)  $<1$
- C) 1
- D)  $\infty$
- E) 0

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

93. Müəyyən dövr ərzində Alfa məhsulunun qiyməti 25 % artmış və nəticədə bu əmtəyə olan tələb 25% azalmışdır. Bu halda qeyd olunan əmtəə üzrə tələbin qiymət elastikliyi nəyə bərabərdir?

- A) 0
- B) 0,5
- C) 1
- D) 1,5
- E) 2

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

94. Müəyyən dövr ərzində Delta məhsulunun qiyməti 15 % azalmış və nəticədə bu əmtəyə olan tələb 25% artmışdır. Bu halda tələbin qiymət elastikliyi necə xarakterizə etmək olar?

- A) Tam elastik tələb
- B) Elastik tələb
- C) Vahid-elastik tələb
- D) Qeyri-elastik tələb
- E) Tam qeyri-elastik tələb

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

95. Maliyyə cədvəllərinin analizində hansı metoddan istifadə edilmir?

- A) Üfüqi və ya müqayisəli analiz
- B) Meyllilik və ya tendensiya analizi
- C) Düz xətt və yuvarlaq analiz
- D) Şaquli analiz
- E) Nisbət, əmsal və ya rasyo analizi

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

96. Məcmu gəlirin hesablanma qaydasını göstərin.

- A) (Əmtəənin qiyməti) x (Dövriyyə həcmi)
- B) (Əmtəənin qiyməti) x (Tələbin həcmi)
- C) (Əmtəənin qiyməti) x (Təklifin həcmi)
- D) (Əmtəənin qiyməti) x (Alışın həcmi)
- E) (Əmtəənin qiyməti) x (Satışın həcmi)

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

97. Hansı halda qiymətin artması məcmu gəlirin həcminə təsir etmir?

- A) Tam elastik tələb halında
- B) Tələb elastik olduqda
- C) Tələb vahid elastikliyə malik olduqda
- D) Tələb qeyri-elastik olduqda
- E) Tam qeyri-elastik tələb halında

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

98. Aşağıdakılardan hansılar likvidlilik rasyolarına aid deyil?

- A) Cari Likvidlik Əmsalı və ya Cari rasyo
- B) Leverec əmsalı rasyosu
- C) Ani Likvidlik Əmsalı və ya Cəld rasyo
- D) Nağd rasyo
- E) Stok və ya Ehtiyat asılılıq rasyosu

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

99. Təklif tam qeyri-elastik olduqda təklifin qiymət elastikliyi nəyə bərabərdir?

A) 0

B)  $<1$

C) 1

D)  $>1$

E)  $\infty$

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

100. Elastik təklif halında təklifin qiymət üzrə elastikliyi nəyə bərabərdir?

A)  $\infty$

B)  $>1$

C) 1

D)  $<1$

E) 0

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

101. Hesabat dövrü bitdikdən sonra müəyyən edirsiniz ki, həmin dövrdə firmanız məhsulun qiymətini 40% qaldıraraq, müvafiq məhsula olan təklifin həcmi isə cəmi 20 % artmışdır. Bu halda qeyd olunan məhsul üzrə təklifin qiymət elastikliyi necə xarakterizə etmək olar?

A) Tam elastik təklif

B) Elastik təklif

C) Vahid elastikli təklif

D) Qeyri-elastik təklif

E) Tam qeyri-elastik təklif

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

102. Dövlətin qiymət maksimumu siyasəti ilə bağlı yanlış fikri seçin.

A) Qiymət maksimumunun tətbiqi satıcıların alıcılarla bağlı ədalətsiz qərarlar verməsinə gətirib çıxara bilər

B) Qiymət maksimumu tarazlıq qiymətindən çoxdursa, onda bu siyasətin bazara heç bir əhəmiyyətli təsiri olmayacaq

C) Qiymət maksimumu tarazlıq qiymətindən aşağıdırsa, onda bazarda qıtlıq yaranır

D) Qiymət maksimumunun tətbiqi bütün hallarda alıcıların mənafeyinə xidmət edir

E) Bu siyasətin tətbiqi bazarda müvafiq məhsul üçün uzun növbələrə səbəb ola bilər

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

103. İstehlakçının izafi faydası necə təyin olunur?

A) "Satıcıların aldığı məbləğ" – "Alıcılar tərəfindən ödənilən məbləğ"

B) "Alıcılar tərəfindən ödənilən məbləğ" – "Satıcıların aldığı məbləğ"

C) "Satıcıların aldığı məbləğ" – "Satıcıların məsrəfləri"

D) "Alıcıların ödəməyə hazır olduğu məbləğ" – "Satıcıların məsrəfləri"

E) "Alıcıların ödəməyə hazır olduğu məbləğ" – "Alıcılar tərəfindən ödənilən məbləğ"

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

104. İstehsalçının izafi faydası necə müəyyən olunur?

A) "Satıcıların aldığı məbləğ" – "Alıcılar tərəfindən ödənilən məbləğ"



- B) "Alıcıların ödəməyə hazır olduğu məbləğ" – "Alıcılar tərəfindən ödənilən məbləğ"
- C) "Satıcıların aldığı məbləğ" – "Satıcıların məsrəfləri"
- D) "Alıcıların ödəməyə hazır olduğu məbləğ" – "Satıcıların məsrəfləri"
- E) "Alıcılar tərəfindən ödənilən məbləğ" – "Satıcıların aldığı məbləğ"

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

105. Bazarda yaranan məcmu izafi fayda necə hesablanır?

- A) "Alıcıların ödəməyə hazır olduğu məbləğ" - "Alıcılar tərəfindən ödənilən məbləğ"
- B) "Satıcıların aldığı məbləğ" - "Alıcılar tərəfindən ödənilən məbləğ"
- C) "Alıcılar tərəfindən ödənilən məbləğ" - "Satıcıların məsrəfləri"
- D) "Alıcıların ödəməyə hazır olduğu məbləğ" - "Satıcıların məsrəfləri"
- E) "Satıcıların aldığı məbləğ" - "Satıcıların məsrəfləri"

Testin çətinlik dərəcəsi: çətin

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

106. Dövlətin yığdığı vergi gəlirləri necə hesablanır?  
(burada: T – verginin həcmi; Q – satış həcmidir)

- A)  $T / Q$
- B)  $T \times Q$
- C)  $1 - (T / Q)$
- D)  $Q / T$
- E)  $1 - (Q / T)$

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

107. Boşluğu tamamlayın:  
“Artur Laffer iddia edirdi ki, ... ”

- A) Vergi dərəcələrinin artırılması, vergi gəlirlərinin artımına səbəb ola bilər
- B) Vergi dərəcələrinin azaldılması, vergi gəlirlərinin azalmasına səbəb ola bilər
- C) Vergi dərəcələrinin artırılması, vergi gəlirlərinin azalmasına səbəb ola bilər
- D) Vergi dərəcələrinin azaldılması, vergi gəlirlərinin artımına səbəb ola bilər
- E) Vergi dərəcələrinin dəyişdirilməsi, vergi gəlirlərinə təsir etməyəcəkdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. “Principles of macroeconomics”. Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

108. İstehsalı mənfi kənar təsirə (məsələn, ətraf mühitin çirkləndirilməsi) malik olan məhsulun:

- A) Sosial cəhətdən optimal miqdarı sıfıra bərabər olmalıdır
- B) Sosial cəhətdən optimal miqdarı tarazlıq miqdarından daha azdır
- C) Sosial cəhətdən optimal miqdarı tarazlıq miqdarına bərabərdir
- D) Sosial cəhətdən optimal miqdarı tarazlıq miqdarından az ola bilməz
- E) Sosial cəhətdən optimal miqdarı tarazlıq miqdarından daha çoxdur

Testin çətinlik dərəcəsi: çətin

İstinad: N.Gregory Mankiw. “Principles of macroeconomics”. Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

109. Maliyyə rasyolarına aşağıdakılardan hansı aid deyil?

- A) Leverec əmsalı
- B) Borclanma əmsalı
- C) Kapitalın adekvatlıq əmsalı
- D) Cari kapitalın aktivlərə olan nisbəti
- E) Maddi aktivlərin kapitalla olan nisbəti

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

110. Leverage əmsalı nə cür hesablanır?

- A) Toplam aktivlərin kapitala bölünməsi ilə
- B) Toplam aktivlərin öhtəliklərə bölünməsi ilə
- C) Bölüşdürülməmiş mənfəətin kapitala bölünməsi ilə
- D) Bölüşdürülməmiş mənfəətin aktivlərə bölünməsi ilə
- E) Toplam öhtəliklərin kapitala bölünməsi ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

111. Aşağıdakılardan hansı kapitalın adekvatlıq əmsalına aiddir?

- A) Bu əmsal kapitalın öhtəliklərə bölünməsi ilə hesablanır
- B) Bu əmsal kapitalın bölüşdürülməmiş mənfəətə bölünməsi ilə hesablanır
- C) Bu əmsal kapitalın aktivlərə bölünməsi ilə hesablanır
- D) Bu əmsal kapitalın pul vəsaitlərinə bölünməsi ilə hesablanır
- E) Bu əmsal kapitalın gəlirlərə bölünməsi ilə hesablanır

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

112. Fəaliyyət rasyolarından nə üçün istifadə edilir?

- A) Bir şirkətin aktivlərini nə dərəcədə məhsuldar istifadə edib etmədiyini ölçmək üçün
- B) Bir şirkətin öhtəliklərinin nə qədər risk daşdığını ölçmək üçün
- C) Bir şirkətin nizamnamə kapitalının nə qədər az olduğunu ölçmək üçün
- D) Bir şirkətin aktivlərinin öhtəliklərə nisbətdə nə qədər fərq yaratdığını ölçmək üçün
- E) Bir şirkətin satışları öhtəliklərin nə qədərini təşkil etdiyini bilmək üçün

Testin çətinlik dərəcəsi: çətin

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

113. Mühasibat uçotunun metodologiyası bölməsi hansı uçot və hesabatların standartlarını müəyyən edir?

- A) Ölkə üzrə müəssisələrin uçot və hesabatlarını
- B) Rayon və şəhər üzrə müəssisələrin uçot və hesabatlarını
- C) Dövlət büdcəsi, büdcədən kənar fondlar, yerli büdcələr üzrə uçot və hesabatı
- D) Qeyri hökumət təşkilatlarının büdcələrinin uçot və hesabatını
- E) Sosial ayrılmalara ayrılan pul vəsaitlərinin uçot və hesabatını

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycanca xəzinədarlıq sisteminin təkmilləşdirilməsi.  
[http://unec.edu.az/application/uploads/2015/12/bagirov\\_nadir22.pdf](http://unec.edu.az/application/uploads/2015/12/bagirov_nadir22.pdf), 30.10.2018

114. Xəzinədarlıq tərəfindən həyata keçirilən hansı vəsaitlərin xərclərinə öhdəliklərin qəbulu mexanizmi tətbiq edilmir?

- A) Büdcə vəsaitlərinin
- B) Büdcədən kənar vəsaitlərin
- C) Büdcə ilə bağlı olan əmlak vəsaitlərinin
- D) Büdcə ilə bağlı olan sosial vəsaitlərin
- E) Büdcə ilə bağlı investisiya vəsaitlərinin

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycanca xəzinədarlıq sisteminin təkmilləşdirilməsi.  
[http://unec.edu.az/application/uploads/2015/12/bagirov\\_nadir22.pdf](http://unec.edu.az/application/uploads/2015/12/bagirov_nadir22.pdf), 30.10.2018

115. Öhdəlik həddi necə müəyyən edilir?

- A) Hər hansı xərc maddəsi üzrə müraciət olunan an üçün öhdəlik götürülməmiş rüblük proqnoz qalığı ilə
- B) Kassa xərci aparılmış öhdəlik qalığı ilə

C) Kassa xərci aparılmamış öhdəlik qalığı ilə

D) Öhdəlik götürülməmiş rüblük proqnoz qalığı ilə bu ana qəbul edilmiş (ilin əvvəlinə öhdəlik qalığı daxil olmadan), lakin kassa xərci aparılmamış öhdəlik qalığı arasındakı fərq kimi

E) Öhdəlik götürülməmiş rüblük proqnoz qalığı ilə bu ana qəbul edilmiş (ilin əvvəlinə öhdəlik qalığı daxil olmaqla), lakin kassa xərci aparılmamış öhdəlik qalığı arasındakı fərq kimi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycanca xəzinədarlıq sisteminin təkmilləşdirilməsi.

[http://unec.edu.az/application/uploads/2015/12/bagirov\\_nadir22.pdf](http://unec.edu.az/application/uploads/2015/12/bagirov_nadir22.pdf), 30.10.2018

116. Öhdəliklər həddində müəyyən olunmuş yeni öhdəliklər uçota necə alınır?

A) Xəzinə hesab kitablarında uçota alınır

B) Pul vəsaitləri kitabında uçota alınır

C) Kreditor borc kitabında uçota alınır

D) Əsas vəsait kitabında uçota alınır

E) İnvestisiya qoyuluşları kitabında uçota alınır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycanca xəzinədarlıq sisteminin təkmilləşdirilməsi.

[http://unec.edu.az/application/uploads/2015/12/bagirov\\_nadir22.pdf](http://unec.edu.az/application/uploads/2015/12/bagirov_nadir22.pdf), 30.10.2018

117. Cari Likvidlik Əmsalı düsturu hansıdır?

A)  $CR = CA / SL$

B)  $CR = CEA / SL$

C)  $CR = SL / CA$

D)  $CR = SL / CB$

E)  $CR = CEA / SB$

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

118. Likvidlik rasyolarını istifadə məqsədi hansıdır?

- A) Bir şirkətin qısa müddətdə alıcılıq qabiliyyətini ölçmək üçün
- B) Bir şirkətin qısa müddətli borc ödəmə gücünü ölçmək üçün
- C) Bir şirkətin qısa müddətdə rentabelligini ölçmək üçün
- D) Bir şirkətin qısa müddətdə aktivini ölçmək üçün
- E) Bir şirkətin qısa müddətdə öhdəliyini ölçmək üçün

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

119. Cəld Rasyo düsturu hansıdır?

- A)  $QR = (CA - I) / BL$
- B)  $QR = (CEA - CR) / SL$
- C)  $QR = (CA - I) / SL$
- D)  $QR = (CEA - CR) / SB$
- E)  $QR = (CA - CR) / SL$

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

120. Maliyyə rasyoları hansı məqsədlə istifadə olunur?

- A) Bir şirkətin aktivlərini nə dərəcədə məhsuldar istifadə edib etmədiyini ölçmək üçün istifadə olunur
- B) Bir şirkətin likvidlik səviyyəsini ölçmək üçün istifadə olunur
- C) Bir şirkətin borc ödəmə qabiliyyətini ölçmək üçün istifadə olunur
- D) Bir şirkətin mal, material əldə etmə potensialı hansı səviyyədə olduğunu göstərir
- E) Bir şirkətin maliyyələşməsində xarici borclardan və mənbələrdən nə dərəcədə istifadə olunduğunu ölçmək üçün istifadə olunur

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

121. Kapitalın adekvatlıq əmsalı aşağıdakı hansı düstur vasitəsi ilə hesablanır?

A)  $CAR = 100\% \times A / C$

B)  $CAR = 100\% \times C / A$

C)  $CAR = 100\% \times C - R / A$

D)  $CAR = 100\% \times CA / L$

E)  $CAR = 100\% \times CA / CL$

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

122. Dövlət maliyyə siyasətinin təşkili və idarəedilməsi ilə hansı qurum məşğul olur?

A) İqtisadiyyat Nazirliyi

B) Vergilər Nazirliyi

C) Maliyyə Nazirliyi

D) Xarici işlər Nazirliyi

E) Daxili işlər Nazirliyi

Testin çətinlik dərəcəsi: orta

İstinad: [http://unec.edu.az/application/uploads/2015/12/bagirov\\_nadir22.pdf](http://unec.edu.az/application/uploads/2015/12/bagirov_nadir22.pdf)

123. Cari Rasyo hansı nisbət fərqiində olarsa müəssisə öz qısa müddətli öhdəliklərini ödəyəbilmə qabiliyyətinə malik olmayacaq?

A) 1

B) 1.2

C) 1,5

D) 0,8

E) 1,4

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

124. Cəld rasyonun cari rasyodan fərqi qeyd edin:

- A) Debitor borclarnəzərə alınmır
- B) Verilmiş avanslarnəzərə alınmır
- C) Mal, Material Ehtiyatları nəzərə alınmır
- D) Nəğd pul vəsaitlərinəzərə alınmır
- E) Qısa kapital qoyuluşları3nəzərə alınmır

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

125. Leverage əmsalını hesablayın: (Toplam öhdəliklər 50 000, qısa müddətli aktivlər 80 000, Kapital 70 000 , Uzunmüddətli aktivlər 40 000)

- A) 0,71
- B) 0.65
- C) 0,75
- D) 0,8
- E) 0,58

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

126. Fəaliyyət rasyoları hansı məqsədlə istifadə olunur?

- A) Bir şirkətin əsas vəsaitlərinin həcmi ölçmək üçün istifadə olunur
- B) Bir şirkətin likvidlik səviyyəsini ölçmək üçün istifadə olunur
- C) Bir şirkətin aktivlərini nə dərəcədə məhsuldar istifadə edib etmədiyini ölçmək üçün istifadə olunur
- D) Bir şirkətin ödəmə qabiliyyətinin hansı səviyyədə olduğunu göstərir
- E) Bir şirkətin maliyyələşməsində xarici borclardan nə dərəcədə istifadə olunduğunu ölçmək üçün istifadə olunur

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>



127. Kreditorların orta yığım müddəti aşağıdakı hansı düstur vasitəsi ilə hesablanır?

A)  $PTR = 365 \times P / CGS$

B)  $PTR = 365 \times P / S$

C)  $PTR = 365 \times CGS - \dot{I} / P$

D)  $PTR = 365 \times CGS / P$

E)  $PTR = 365 \times CA / CGS$

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

128. Kapitalın dövriyyə əmsalını hesablayın: (Aktivlərin cəmi 65 000 AZN, Öhdəliklərin cəmi 50 000 AZN, Satış 40 000 AZN)

A) 3

B) 2.5

C) 2,66

D) 3,2

E) 2

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

129. Bütçə təşkilatları tərəfindən malların alışıının Xəzinədarlıqlarda uçotunun təşkili hansı tarixdən həyata keçirilməyə başlamışdır?

A) 01 Avqust 2000

B) 01 May 2000

C) 01 Sentyabr 2000

D) 01 Oktyabr 2000

E) 01 Dekabr 2000

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [http://unec.edu.az/application/uploads/2015/12/bagirov\\_nadir22.pdf](http://unec.edu.az/application/uploads/2015/12/bagirov_nadir22.pdf)

130. B dce k sirin n yaranmasını şərti olaraq aŐağıdaki kimi g st rmək olar( Burada DX- d vlət b dcəsinin xərcləri; DV-vergiləri (b dcənin g lirləri);BK-(b dcə k siridir):

A)  $DX=BK-DV$

B)  $DX-DV=BK$

C)  $DX/DV=BK$

D)  $DX+DV=BK$

E)  $DX=BK/DV$

Testin c tinlik d rəcəsi: asan

İstinad: [http://unec.edu.az/application/uploads/2015/12/bagirov\\_nadir22.pdf](http://unec.edu.az/application/uploads/2015/12/bagirov_nadir22.pdf)

131.  mumi m nf ət marjası aŐağıdaki hansı d stur il  hesablanır? ( M- mumi m nf ət, S - SatıŐ ,SQ -SatıŐdan qazanc (z r r):

A)  $R= SQ/S * 100\%$

B)  $R=  M/S * 100\%$

C)  $R= SQ/ M * 100\%$

D)  $R= S/ M * 100\%$

E)  $R=  M/SQ * 100\%$

Testin c tinlik d rəcəsi: c tin

İstinad:

[https://afdanalyse.ru/publ/finansovyj\\_analiz/analiz\\_finrezultatov/analiz\\_pribyli\\_predprija\\_tija/30-1-0-194](https://afdanalyse.ru/publ/finansovyj_analiz/analiz_finrezultatov/analiz_pribyli_predprija_tija/30-1-0-194)

132. SatıŐdan  ld  olunan xalis m nf ət marjası aŐağıdaki hansı d stur il  hesablanır? ( M-  mumi m nf ət,S - SatıŐ , XG - Xalis m nf ət ,SQ -SatıŐdan qazanc (z r r):

A)  $R= XG/S * 100\%$

B)  $R= XG/SB * 100\%$

C)  $R= XM/S * 100\%$

D)  $R= S^2/XM * 100\%$

E)  $R= S/XM * 100\%$

Testin çətinlik dərəcəsi: asan

İstinad:

[https://afdanalyse.ru/publ/finansovyj\\_analiz/analiz\\_finrezultatov/analiz\\_pribyli\\_predprija\\_tija/30-1-0-194](https://afdanalyse.ru/publ/finansovyj_analiz/analiz_finrezultatov/analiz_pribyli_predprija_tija/30-1-0-194)

133. İllik faiz xərclərinin hesablanması:

A) Dt 751-1 "Faizlər qısamüddətli kreditor borcları" Kt 537 "Faiz xərcləri"

B) Dt 751-1 "Faizlər qısamüddətli kreditor borcları" Kt 223 "Bank hesabı"

C) Dt 751-1 "Faiz xərcləri" Kt 537 "Öhdəliklər"

D) Dt 751-1 "Faiz xərcləri" Kt 537 "Faizlər qısamüddətli kreditor borcları"

E) Dt 537 "Faiz xərcləri" Kt 751-1 "Faizlər qısamüddətli kreditor borcları"

Testin çətinlik dərəcəsi: orta

İstinad: [https://muhasib.az/Muhasibat/teshkili/hesab\\_yeni.php?n=751](https://muhasib.az/Muhasibat/teshkili/hesab_yeni.php?n=751)

134. Aşağıda gəlir müxabirləşməsi qeyd olunmuşdur:

A) Dt 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" Kt 701-1 "Malların satışı"

B) Dt 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" Kt 501-1 "Malların satışı"

C) Dt 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" Kt 601-1 "Malların satışı"

D) Dt 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" Kt 801-1 "Malların satışı"

E) Dt 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" Kt 901-1 "Malların satışı"

Testin çətinlik dərəcəsi: asan

İstinad:

[https://afdanalyse.ru/publ/finansovyj\\_analiz/analiz\\_finrezultatov/analiz\\_pribyli\\_predprija\\_tija/30-1-0-194](https://afdanalyse.ru/publ/finansovyj_analiz/analiz_finrezultatov/analiz_pribyli_predprija_tija/30-1-0-194)

135. İdarəetmə uçotu hansı istifadəçi üçün maraqlı ola bilər?

A) İdarə heyəti

- B) İvestorlar
- C) Dövlət qurumları
- D) Kreditorlar
- E) Banklar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Q.Abbasov. Mühəsibat uçotunun nəzəriyyəsi. Bakı, 2014

136. Maliyyə uçotu hansı istifadəçi üçün maraqlı ola bilər?

- A) Müəssisənin digər işçiləri
- B) Daxili struktur bölmələrinin rəhbərləri
- C) Menecerlər
- D) İdarə heyəti
- E) Dövlət qurumları

Testin çətinlik dərəcəsi: orta

İstinad: Q.Abbasov. Mühəsibat uçotunun nəzəriyyəsi. Bakı, 2014

137. 568 sayılı "Azərbaycan Respublikasında dövlət xəzinədarlığının fəaliyyətinin tənzimlənməsi haqqında" Sərəncamı hansı tarixdə qüvvəyə minmişdir?

- A) 16 aprel 1997-ci il
- B) 16 iyun 1997-ci il
- C) 16 may 1997-ci il
- D) 16 iyul 1997-ci il
- E) 16 mart 1997-ci il

Testin çətinlik dərəcəsi: asan

İstinad: <http://www.e-qanun.az/framework/10609>

138. Yerli büdcənin icrası haqqında aylıq hesabat formasında gəlirlərə aiddir:

- A) Reklam gəlirləri

- B) Xidmət gəlirləri
- C) Faiz gəlirləri
- D) Fiziki şəxslərdən gəlir vergisi
- E) Satış gəlirləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: <http://www.e-qanun.az/framework/10609>

139. Şirkətin Balans və Mənfəət -Zərər hesabatlarının maddələri arasında nisbətər qurularaq aparılan analizə nə deyilir?

- A) Nisbət və ya Maliyyə Analizi deyilir
- B) Nisbət və ya Rasyo Analizi deyilir
- C) Cari Likvidlik Əmsalı və ya Cari rasyo
- D) Stok və ya Ehtiyat asılılıq rasyosu
- E) Kapitalın adekvatlıq əmsalı

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

140. Likvidlik rasyoları bir şirkətin ..... gücünü ölçmək üçün istifadə olunur.

- A) Uzun müddətli borc ödəmə
- B) Aktivlərin
- C) Qısa müddətli borc ödəmə
- D) Öhdəliklərin
- E) Kapitalın

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

141. Fəaliyyət rasyosu aşağıdakıdır:

- A) Leverec əmsalı (Leverage ratio)

- B) Kapitalın adekvatlıq əmsalı (Capital adequacy ratio)
- C) Satışların mənfəətlik rasyosu (Return on sales)
- D) Aktivlərin mənfəətlik rasyosu (Return on assets)
- E) Aktivlərin dövriyyə əmsalı (Assets turnover ratio)

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

142. Maliyyə analizində, layihənin quruluş və fəaliyyət illərində hansı xərclərin hesablanması nəzərdə tutulur?

- A) Təmir xərcləri
- B) Sabit və ya əsas kapital xərcləri
- C) Quraşdırma xərcləri
- D) Daşınma xərcləri
- E) Konsaltinq xərcləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://kayzen.az/blog/investisiya/2694/maliyy%C9%99-analizi.html>

143. Maliyyə analizinin aparılmasında əsas məqsəd hansılardır?

- A) Lahiyə haqqında ümumi məlumat alınması
- B) Maliyyənin nə dərəcədə özünü doğruldan olması
- C) Müxtəlif maliyyə ehtiyatları arasından daha uyğun olanının seçilməsi
- D) Ehtiyatların düzgün istifadə edilməsi
- E) Pul vəsaitlərinin hərəkətini təmin edilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://kayzen.az/blog/investisiya/2694/maliyy%C9%99-analizi.html>

144. Maliyyə analizi hansı mərhələlərə bölünür?

- A) Ümumiləşdirici mərhələ

- B) Əlavə xərclərin müəyyən edilməsi
- C) Xərc tablolarının hazırlanması
- D) Maliyyə riskinin müəyyən edilməsi
- E) Balans hesabatının təhlili

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://kayzen.az/blog/investisiya/2694/maliyy%C9%99-analizi.html>

145. Maliyyə analizində fəaliyyət xərcləri hansılardır?

- A) İllik xammal xərcləri
- B) Əmək haqqı xərcləri
- C) Kommunal xərclər
- D) Kirayə xərcləri
- E) Kapital xərcləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://kayzen.az/blog/investisiya/2694/maliyy%C9%99-analizi.html>

146. Maliyyə cədvəllərinin analizi zamanı aşağıdakı hansı metodlardan istifadə edilir?

- A) Oxşar müqayisə analizi
- B) Üfüqi və ya müqayisəli analiz
- C) Birbaşa təhlil analizi
- D) Yaranma mənbəyi analizi
- E) Mənfəət və ya zərər analizi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

147. Büdcənin icra edilməsi və nəğd dövriyyənin idarə olunması şöbəsi funksiyaları aşağıdakılardır:

- A) Gəlirlər, xərclər və kassa qalıqlarına nəzarət etmək

- B) Əsas vəsaitlərə nəzarət etmək
- C) Pul vəsaitlərinin hərəkətini təmin etmək
- D) Kapitala nəzarət etmək
- E) Borclara nəzarət etmək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [http://unec.edu.az/application/uploads/2015/12/bagirov\\_nadir22.pdf](http://unec.edu.az/application/uploads/2015/12/bagirov_nadir22.pdf)

148. "Malların alışı sənədi" nin Xəzinədarlıq tərəfindən qəbulu aşağıdakı üç əsas şərti nəzərdə tutur:

- A) Qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir
- B) Bundan əvvəl xəzinədarlıq tərəfindən qəbul edilmiş öhdəlik sənədindən sonra hazırlana bilər
- C) Malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminalla həyata keçirilir
- D) Satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN-i, seriyası və nömrəsi) göstərilməsi mütləqdir
- E) Nağd pul vəsaiti qəbul olunarkən qəbz - ciddi hesabat blankı tərtib edilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: [http://unec.edu.az/application/uploads/2015/12/bagirov\\_nadir22.pdf](http://unec.edu.az/application/uploads/2015/12/bagirov_nadir22.pdf)

149. Xəzinədarlığa büdcə və maliyyənin idarə edilməsinin aşağıdakı hansı əsas funksiyaları həvalə edilir?

- A) Büdcənin bərpası
- B) Maliyyə hesabatlarının tərtib edilməsi
- C) Büdcənin tərtib edilməsi
- D) İdarəetmə xidməti
- E) Pul vəsaitlərinin büdcəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: [http://unec.edu.az/application/uploads/2015/12/bagirov\\_nadir22.pdf](http://unec.edu.az/application/uploads/2015/12/bagirov_nadir22.pdf)



150. Dövlət büdcəsinin sağlamlaşdırılması strategiyasının üç əsas istiqamət həyata keçirilməsi məqsədə müvafiqdir:

- A) İnzibati xərclərin azaldılması
- B) Gəlir bazasının artırılması
- C) Maliyyə xərclərinə nəzarət
- D) Gəlirlərə nəzarət
- E) Büdcənin icrasının məhdudlaşdırılması

Testin çətinlik dərəcəsi: orta

İstinad: [http://unec.edu.az/application/uploads/2015/12/bagirov\\_nadir22.pdf](http://unec.edu.az/application/uploads/2015/12/bagirov_nadir22.pdf)

151. Dövlət büdcəsinin mühüm əhəmiyyətli xərclər içərisində aşağıdakılardan hansını göstərmək olar?

- A) Investisiya qoyuluşu xərcləri
- B) Kommersiya xərcləri
- C) Pul vəsaitlərinin idarə olunması xərcləri
- D) Büdcə xərclərinin tərkibində xüsusi çəkisi əhəmiyyətli dərəcədə artan sosial xərclər
- E) Texniki infrastrukturun inkişafı xərcləri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [http://unec.edu.az/application/uploads/2015/12/bagirov\\_nadir22.pdf](http://unec.edu.az/application/uploads/2015/12/bagirov_nadir22.pdf)

152. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:

- A) Hər il növbəti büdcə ili dövlət büdcəsinin və icmal büdcənin layihələrinin və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin hazırlanmasında iştirak etmək
- B) Hər ay növbəti büdcə ayı dövlət büdcəsinin layihələrinin hazırlanmasında iştirak etmək
- C) Dövlət büdcəsinin zərurət olduğu halda dəyişdirilməsi işlərinin təşkilinə metodiki rəhbərliyi həyata keçirmək
- D) Dövlət büdcəsində investisiya üçün maliyyələsmə mənbələrindən istifadə etmək
- E) Büdcə Analizini həyata keçirmək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [http://unec.edu.az/application/uploads/2015/12/bagirov\\_nadir22.pdf](http://unec.edu.az/application/uploads/2015/12/bagirov_nadir22.pdf)

153. Aşağıda qeyd edilmiş hansı kriteriyalar qarşılandığı təqdirdə gəliri tanımaq mümkündür?

- A) Satıcı sifarişi qəbul etməlidir
- B) Alıcı və satıcı arasında razılaşmaya dair sübut olmalıdır
- C) Alıcı öhdəliyini tam yerinə yetirməlidir
- D) Pul vəsaiti ödəndiyi halda
- E) Satıcı öhdəliyini tam yerinə yetirməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://innab.org/mh7-g%C9%99lirl%C9%99rin-taninmasi-metodlari/>

154. Fəaliyyət miqyasına görə gəlirin təhlilinin aşağıdakı formalarını qeyd etmək olar:

- A) Maliyyə departamenti tərəfindən gəlir təhlili
- B) Satış departamenti tərəfindən gəlir təhlili
- C) Satış siyasətinə uyğun gəlir təhlili
- D) Şöbələrə uyğun gəlir təhlili
- E) Bütövlükdə müəssisə üçün gəlir analizi

Testin çətinlik dərəcəsi: asan

İstinad: <http://innab.org/mh7-g%C9%99lirl%C9%99rin-taninmasi-metodlari/>

155. Müəssisənin xərcləri aşağıdakı hansı xərc ünsürləri hesabına formalaşır?

- A) Məzuniyyət xərcləri
- B) Su xərci
- C) Material xərcləri
- D) İşiq xərcləri
- E) Kapital xərcləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://studfile.net/preview/5701945/page:6/>

156. Maliyyə xərclərinə aid deyil:

- A) Bank komissiya xərcləri
- B) Faiz xərcləri
- C) DSMF xərcləri
- D) Faiz xərcləri yaradan öhdəliklər məzənnə xərcləri
- E) Konvertasiya olunan istiqrazlar faiz xərcləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: [https://muhasib.az/Muhasibat/teshkili/hesab\\_yeni.php?n=751](https://muhasib.az/Muhasibat/teshkili/hesab_yeni.php?n=751)

157. Malların satışından əldə olunan gəlir aşağıdakı bütün şərtlərin yerinə yetirildiyi təqdirdə tanınır:

- A) Xərclərin tam müəyyən olduğu halda
- B) Müəssisə malların mülkiyyət hüququ ilə bağlı risklərin və mükafatların əhəmiyyətli dərəcəsini alıcıya ötürdükdə
- C) Müqavilə bağlandıqda
- D) Keyfiyyət yüksək səviyyədə təqdim edildikdə
- E) Müəssisə malların idarəetmə hüququ ilə bağlı mükafatları alıcıya ötürdükdə

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://www.muhasib.az/muhasib.php?n=601>

158. Müəssisənin xərcləri gəlirlərini aşmaması üçün aşağıdakı hansı qaydalara riayət olunmalıdır?

- A) Alışların azaldılması
- B) Pul vəsaitlərinin artırılması
- C) Debitor borcların azaldılması
- D) Maya dəyərinin azaldılması
- E) Kreditor Borcların azaldılması

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://moluch.ru/archive/117/32184/>

159. Mənfəət və Zərər hesabatında xərclər aşağıdakı hansı qruplara ayrılmışdır?

A) Amortizasiya xərcləri

B) İnzibati Xərclər

C) Kommunal xərclər

D) Əmək haqqı xərcləri

E) Bank komissiya xərcləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: 2019\_acca\_dipifrs\_study\_text.pdf

160. Mənfəət və Zərər hesabatı tərtib edilir:

A) Günlük

B) Aylıq

C) Həftəlik

D) Müəyyən edilmiş dönmə

E) İl 2 dəfə

Testin çətinlik dərəcəsi: orta

İstinad: 2019\_acca\_dipifrs\_study\_text.pdf

161. Gəlirlərə aiddir:

A) Əsas fəaliyyətdən gəlir

B) Verilmiş avanslar

C) Şübhəli debitor borclar

D) Alınmış avanslar

E) Əsas vəsaitlərin əldə edilməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: 2019\_acca\_dipifrs\_study\_text.pdf

162. İstehsal xərcləri bir çox əlamətlərə görə aşağıdakı kimi qruplaşdırılır və uçotda əks etdirilir:

- A) İstehsal olunan məhsulun keyfiyyəti
- B) İstehsaldakı işçi heyəti
- C) İstehsal avadanlıqlarının fəaliyyəti
- D) İqtisadi elementlər, bu sırada həmçinin kalkulyasiya maddələri amilləri
  
- E) İstehsalın növü

Testin çətinlik dərəcəsi: asan

İstinad: 2019\_acca\_dipifrs\_study\_text.pdf

163. Maya dəyəri aidiyyətinə görə xərclər:

- A) Dəyişkən xərclər
- B) Kompleks xərclər
- C) Birbaşa xərclər
- D) İstehsal xərcləri
- E) Kommersiya xərcləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: [http://unec.edu.az/application/uploads/2015/05/mamedova\\_ulviya.pdf](http://unec.edu.az/application/uploads/2015/05/mamedova_ulviya.pdf)

164. Elementlərə nəzər yetirdikdə iqtisadi tərkibinə görə yekcins olan xərclər aşağıdakı kimi qruplaşdırılmışdır:

- A) Sosial sığortaya olan köçürmələr
- B) Material xarakterinə malik xərclər
- C) Əsas vəsaitlərin amortizasiyası
- D) Geri qaytarılmış materialların dəyəri çıxılmaqla material xərcləri
- E) Digər xərclər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [http://unec.edu.az/application/uploads/2015/05/mamedova\\_ulviya.pdf](http://unec.edu.az/application/uploads/2015/05/mamedova_ulviya.pdf)

165. Mühasibat balans bərabərliyini elementləri:

A) Aktivlər

B) Əsas vəsaitlər

C) Debitor borclar

D) Xərclər

E) Gəlirlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: 2019\_acca\_dipifrs\_study\_text.pdf

166. Kapitala aid deyil:

A) Bölüşdürülməmiş mənfəət

B) Kreditor borclar

C) Nizamnamə fondu

D) Əlavə kapital

E) Dividend

Testin çətinlik dərəcəsi: orta

İstinad: 2019\_acca\_dipifrs\_study\_text.pdf

167. Öhdəliyi artıran müxabirləşmələr:

A) Dt Mallar Kt Kreditor

B) Dt Amortizasiya xərci Kt Yığılmış amortizasiya

C) Dt Bank Kt Verilmiş Avanslar

D) Dt Bank Kt Kassa

E) Dt Bölüşdürülməmiş Mənfəət Kt Dividend

Testin çətinlik dərəcəsi: çətin

İstinad: D.Bağirov, M.Həsənli. Maliyyə. Bakı, 2011

168. Aktivi artıran müxabirləşmələr:

- A) Dt Kreditor Kt Bank
- B) Dt Əmək haqqı öhdəliyi Kt Bank
- C) Dt Reklam xərci Kt Reklam şirkəti
- D) Dt Dividend Kt Hesablaşma hesabı
- E) Dt Bank Kt Kreditor

Testin çətinlik dərəcəsi: çətin

İstinad: 2019\_acca\_dipifrs\_study\_text.pdf

169. Pul vəsaitləri dedikdə nəzərdə tutulur:

- A) Verilmiş avanslar
- B) Debitor borclar
- C) Nağdpul vəsaitləri
- D) Alınmış avanslar
- E) Kapital qoyuluşu

Testin çətinlik dərəcəsi: orta

İstinad: 2019\_acca\_dipifrs\_study\_text.pdf

170. Debet yazılışı aşağıdakı hesab qalıqlarının artırır:

- A) Pul vəsaitləri
- B) Hesablanmış əmək haqqı
- C) Kreditor Borclar
- D) Dividend
- E) Nizamnamə Fondu

Testin çətinlik dərəcəsi: asan

İstinad: 2019\_acca\_dipifrs\_study\_text.pdf

171. Əsas maliyyə bərabərsizlikləri:

A) Aktivlər = Öhdəliklər + Kapital

B) Kapital = Kapitala qoyuluş - Dövrün sonuna bölüşdürülməmiş mənfəət

C) Kapital = Öhdəliklər + Aktivlər

D) Kapital = Gəlir - Xərc

E) Aktivlər = Öhdəliklər + Kapital+Gəlir

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://innab.org/mh2-maliyy%C9%99-hesabatlarinin-isl%C9%99m%C9%99-prinsipl%C9%99ri-2/>

172. Maliyyə hesabatını tərtib etmək üçün zəruri sayılan ilk informasiyalar:

A) Əmək haqqı cədvəli formalaşır

B) Baş kitab formalaşır

C) T hesab formalaşır

D) Subhesablar qalıqlar formalaşır

E) Bərc qalıqları formalaşır

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ə.Salahov. Mühasibat uçotu və mühasibat tapşırıqları. Bakı, 2014

173. Maliyyə uçotu idarəetmə uçotundan fərqli olaraq dövlət tərəfindən tənzimlənir. Hazırda maliyyə uçotunun normativ tənzimlənməsini aşağıdakı hansı sistem həyata keçirir?

A) Beynəlxalq Mühasibat Uçotu Standartları

B) Nizamnamə qaydaları

C) Vergilər Nazirliyinin qərarları

D) Azərbaycan Respublikasının Qanunları

E) Beynəlxalq mühasibat standartı şurası

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Q.Abbasov. Mühasibat uçotunun nəzəriyyəsi. Bakı, 2014



174. Maliyyə uçotunun formalaşdırdığı informasiyadan istifadə edənlərin əsas məqsədi:

- A) Müəssisənin Əsas vəsaitləri haqda məlumat əldə etmək
- B) Müəssisənin debitor borcları haqda məlumat əldə etmək
- C) Müəssisənin kapitalı haqda məlumat əldə etmək
- D) Müəssisənin ödəmə qabiliyyəti haqqında məlumat əldə etmək
- E) Müəssisənin əmlakının vəziyyəti

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Q.Abbasov. Mühəsibat uçotunun nəzəriyyəsi. Bakı, 2014

175. Maliyyə uçotu ilə idarəetmə uçotunun eyni kökdən qaynaqlandığını, onlar arasında çoxlu oxşar cəhətlərin mövcud olduğunu tezis şəklində aşağıdakı kimi formulə etmək olar:

- A) Bir yarım sistemlə formalaşdırdığı informasiya digər yarım sistemlə formalaşdırdığı informasiyanın paralel təsviridir
- B) Hər iki yarım sistemdə informasiyanın formalaşdırılması vahid ümummetodoloji prinsiplər, qaydalar və metodlar əsasında həyata keçirilir
- C) Bir yarım sistemlə formalaşdırdığı informasiya digər yarım sistemlə formalaşdırdığı informasiyanın mənbəyidir
- D) Hər iki yarım sistemdə informasiyanın formalaşdırılması yerli qanunvericiliklə tənzimlənir
- E) Hesabatlar eyni anda tərtib olunur

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Q.Abbasov. Mühəsibat uçotunun nəzəriyyəsi. Bakı, 2014

176. Yerli Xəzinədarlıq orqanı, Büdcə təşkilatları, Dövlət xəzinədarlıq Agentləri aşağıdakı hansı qaydalara riayət etməlidirlər?

- A) Maliyyə hesabatlarını tərtib edilməsini
- B) Aktivlərin idarə olunması
- C) Daxili siyasətin tətbiqinə nəzarət edilməsi
- D) Bank qaydaları və maliyyələşmə mexanizmi

E) BMU qaydalarına riayət edilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://www.e-qanun.az/framework/10609>

177. Xəzinədarlıq sisteminin II mərhələsinin tətbiq olunduğu rayonlarda milli valyuta ilə aşağıdakı hansı büdcə hesabları bağlanılır?

A) N 150 - Yerli büdcənin gəlirləri və xərcləri

B) N 100 - Respublika büdcəsinin gəlirləri

C) N 140 - Respublika büdcədən kənar vəsait

D) N 110 - Respublika büdcəsinin gəlirləri

E) N 131 - Respublika büdcəsinin dərəcəsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://www.e-qanun.az/framework/10609>

178. "Respublika gəlirləri" XHK aiddir:

A) Respublika gəlirləri

B) Xidmətdən daxilolmalar

C) Reklamdan daxilolmalar

D) Konsultasiyadan daxilolmalar

E) Satışdan daxilolmalar

Testin çətinlik dərəcəsi: asan

İstinad: <http://www.e-qanun.az/framework/10609>

179. Hazırda DXA üçün aşağıdakı hansı xərc XHK-ları nəzərdə tutulmuşdur?

A) Reklam xərclərinin ödənilməsi

B) Digər xərclərin-əsas məbləğlərin ödənilməsi

C) Əmək haqqı fonduna ödəniş

D) Kreditor borcların-əsas məbləğlərin ödənilməsi

E) Xəzinədarlıq vekselləri-əsas məbləğlərin ödənilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://www.e-qanun.az/framework/10609>

180. Adətən büdcənin icrasına nəzarət edən aşağıdakı əsas prosedurları ayırd edilir:

A) Ödənişlərin, maliyyə nəticələrinin və kapitalın idarə edilməsi

B) Sistemin qurulması

C) Maliyyə düzəlişləri

D) Əməliyyat planlaşdırması və uçot

E) Xərclərin analizi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Б.Скарлет. Управление эффективностью операции.

181. Şirkətə planlaşdırılan ödənişlər maliyyə direktoru tərəfindən təsdiqlənmiş müraciətlər əsasında həyata keçirilməlidir, bunlar:

A) Ödənişin məqsədi

B) İdarə məqsədi

C) Ödənişin məbləği

D) Ödənişin növü

E) Həyata keçirilmə forması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Б.Скарлет. Управление эффективностью операции.

182. Aşağıdakı elementləri özündə cəmləşdirən büdcə prosedurunun dəqiq tənzimlənməsi olmadan bir şirkətdə büdcə planlaşdırması və nəzarətinin tam fəaliyyətini təsəvvür etmək mümkün deyil:

A) Büdcə tərtibinin forması

B) Büdcə tərtibinin qaydaları və müddətləri

C) Büdcənin icrası qaydaları

D) B dc nin analiz qaydası

E) B dc nin hesablanma qaydası

Testin  et nlik d r c si: asan

İstinad: Б.Скарлет. Управление эффективностью операции.

183. Uzunm dd tli qiym tl ndirilmif  hd likl rin u otu Hesablar Planının 41-ci madd sində  ks etdirilir. Bu madd  afađıdaki hesablar a ılır:

A) "İfhd n azad olma il  bađlı uzunm dd tli m avin tl r v   hd likl r"

B) "Uzunm dd tli bank kreditl ri"

C) "Maliyy  icar si uzunm dd tli  hd likl r"

D) "Dig r uzunm dd tli faiz x rcl ri yaradan  hd likl r"

E) "İfhdil r  c n uzunm dd tli bank kreditl ri"

Testin  et nlik d r c si: orta

İstinad: <http://www.e-qanun.az/framework/34909>

184. Tikinti m qavil l ri uzunm dd tli kreditor borcları yarandıqda ...., ...., ... N li hesabların m vafiq subhesablarının debeti v  433 N li hesabın m vafiq subhesablarının krediti m hasibat yazılıfı verilir.

A) 113

B) 114

C) 200

D) 245

E) 111

Testin  et nlik d r c si:  et n

İstinad: <http://www.e-qanun.az/framework/34909>

185. İfhdil r  c n qısam dd tli bank kreditl ri  d nildikd  502 N li hesabın m vafiq subhesablarının debeti v  221, 223, 224 N li hesabların m vafiq subhesablarının krediti m hasibat yazılıfı verilir.

A) 221

B) 226

C) 228

D) 229

E) 230

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://www.e-qanun.az/framework/34909>

186. Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklərin yerinə yetirilməsi zamanı görülən işlər və ya göstərilən xidmətlər 515 №li hesabın müvafiq subhesablarının debeti və .... , ..... , ..... №li hesabların müvafiq subhesablarının krediti mühasibat yazılışı verilir.

A) 221

B) 531

C) 325

D) 341

E) 435

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://www.e-qanun.az/framework/34909>

187. AR Vergi məcəlləsinə əsasən istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan maddi aktivlər ... adlanır. Nöqtələrin yerinə aşağıdakılardan hansı uyğun gəlir?

A) Maddi ehtiyatlar

B) Kassada olan pul vəsaitləri

C) Aktivlər

D) Kapital

E) Əsas vəsaitlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

188. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən kompüterlər hansı kateqoriyalı əsas vəsaitlərdir?

- A) Qurğu və tikililər
- B) Nəqliyyat vasitələri
- C) Avadanlıqlar
- D) Hesablama texnikası
- E) Digər əsas vəsaitlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

189. AR Vergi Məcəlləsinə əsasən Bina tikili və avadanlıqlar hansı metod ilə amortizasiya olunur?

- A) Düz xətt metodu
- B) Qalıq dəyəri metodu
- C) İstehsalat metodu
- D) İstifadə müddətinin illərinin cəmi metodu
- E) amortizasiya olunmur

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

190. AR Vergi Məcəlləsinə əsasən istifadə müddəti məlum olan qeyri-maddi aktivlər hansı metod ilə amortizasiya olunur?

- A) Düz xətt metodu
- B) Qalıq dəyəri metodu
- C) İstehsalat metodu
- D) İstifadə müddətinin illərinin cəmi metodu
- E) amortizasiya olunmur

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

191. AR Vergi Məcəlləsinə əsasən aşağıdakı əsas vəsaitlərdən hansılar amortizasiya olunmur?

- A) iş heyvanları
- B) konservasiya edilmiş əsas vəsaitlər
- C) Yüksək texnologiyalar məhsulu olan hesablama texnikası
- D) torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər
- E) Nəqliyyat vasitələri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

192. AR Vergi Məcəlləsinə əsasən aşağıdakı əsas vəsaitlərdən hansılar amortizasiya olunur?

- A) Ümumi istifadədə olan avtomobil yolları
- B) İstismara verilməmiş anbarda olan əsas vəsaitlər
- C) Elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlar
- D) Müddəti məlum olmayan qeyri-maddi aktivlər
- E) İncəsənət əsərləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

193. AR Vergi Məcəlləsinə əsasən aşağıdakı əsas vəsaitlərdən hansılar amortizasiya olunmur?

- A) kitabxana fondları, kinofondlar (video, audio, foto), səhnə rekvizitləri, muzey sərəvətləri (eksponatları)
- B) Müddəti məlum olmayan qeyri-maddi aktivlər
- C) Yüksək texnologiyalar məhsulu olan hesablama texnikası
- D) geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər
- E) Nəqliyyat vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

194. AR Vergi Məcəlləsinə əsasən aşağıdakı əsas vəsaitlərdən hansılar amortizasiya olunmur?

- A) Nadir tarixi memarlıq abidələri olan binalar
- B) Anbardan istismara verilmiş əsas vəsaitlər
- C) geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər
- D) torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər,
- E) binalar, tikintilər və qurğular

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

195. AR Vergi Məcəlləsinə əsasən Əsas vəsaitin qalıq dəyəri nədir?

- A) Əsas vəsaitin ilkin dəyəri ilə ona çəkilmiş xərclərin fərqidir
- B) əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəridir
- C) Əsas vəsaitin ilkin dəyəri ilə gətirilmə və quraşdırılma xərclərinin fərqidir
- D) Əsas vəsaitin ilkin dəyəri ilə bərpa dəyərinin fərqidir
- E) Əsas vəsaitin ilkin dəyəri ilə təmir xərclərinin cəmidir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

196. "Mənfəət vergisi"adlı 12 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına əsasən təxirəsalınmış vergi öhdəliyi dedikdə nə nəzərdə tutulur?

- A) Vergi tutulan müvəqqəti fərqlər ilə əlaqədar gələcəkdə ödənilməli olan mənfəət vergisi məbləği
- B) Cari vergilər ilə əlaqədar olaraq dövr üzrə mənfəət və ya zərərin müəyyən olunmasına daxil edilən məcmu məbləğ
- C) Gələcək dövrə keçirilən istifadə olunmamış vergi zərərləri ilə əlaqədar gələcək dövrlərdə əvəzi alınmalı olan mənfəət vergisi məbləği



D) Gələcək dövrə keçirilən istifadə olunmamış vergi kreditləri ilə əlaqədar gələcək dövrlərdə əvəzi alınmalı olan mənfəət vergisi məbləği

E) Vergi orqanları tərəfindən təşkil olunan qaydalara uyğun olaraq müəyyən olunan, mənfəət vergisinin ödənildiyi (əvəzinin alındığı) dövr üzrə mənfəət və ya zərər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Mənfəət vergisi" adlı 12 №-li MUBS

197. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər üzrə vergi ilinin sonuna qalıq dəyəri necə hesablanır?

A) İlin Əvvəlinə Əv Qalıq Dəyəri + Cari İldə Daxil Olmuş Əv Dəyəri + təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi- Təqdim Edilmiş, Ləğv Edilmiş Və Ya Qalıq Dəyəri 500 Manatdan Və Ya İlkin Dəyərin 5 Faizindən Az Olan Əv Dəyəri

B) İlin Əvvəlinə Əv Qalıq Dəyəri - Cari İldə Daxil Olmuş Əv Dəyəri - Təqdim Edilmiş, Ləğv Edilmiş Və Ya Qalıq Dəyəri 500 Manatdan Və Ya İlkin Dəyərin 5 Faizindən Az Olan Əv Dəyəri

C) İlin Əvvəlinə Əv Qalıq Dəyəri - Cari İldə Daxil Olmuş Əv Dəyəri + Təqdim Edilmiş, Ləğv Edilmiş Və Ya Qalıq Dəyəri 500 Manatdan Və Ya İlkin Dəyərin 5 Faizindən Az Olan Əv Dəyəri

D) İlin Əvvəlinə Əv Qalıq Dəyəri + Təqdim Edilmiş, Ləğv Edilmiş Və Ya Qalıq Dəyəri 500 Manatdan Və Ya İlkin Dəyərin 5 Faizindən Az Olan Əv Dəyəri

E) İlin Əvvəlinə Əv Qalıq Dəyəri - Təqdim Edilmiş, Ləğv Edilmiş Və Ya Qalıq Dəyəri 500 Manatdan Və Ya İlkin Dəyərin 5 Faizindən Az Olan Əv Dəyəri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

198. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən aşağıdakılardan hansı əsas vəsait kateqorialarına aid deyil?

A) Ölçü-Tənzimləyici Cihazlar (Qurğular),

B) Öz Mülkiyyəti Olan Torpaq Sahələri

C) Torpaqların Yaxşılaşdırılmasına (Meliyorasiya, Qurudulma, İrriqasiya Və S), Həmçinin Başqa İşlərə (Məqsədlərə) Qoyulan Kapital Qoyuluşları

D) İş-Güc Maşınları

E) Dəyərindən Və Xidmət Müddətindən Asılı Olmayaraq Balıq Ovu Alətləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

199. Aşağıdakılardan hansı əmlak vergisinin vergitutma obyektı deyil?

- A) Rezident fiziki şəxslərin mülkiyyətində olan binalar
- B) Rezident fiziki şəxslərin mülkiyyətində olan yaşayış evləri
- C) Rezident fiziki şəxslərin mülkiyyətində olan qarajlar
- D) Rezident fiziki şəxslərin mülkiyyətində olan nəqliyyat vasitələri
- E) Rezident fiziki şəxslərin mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.Ə.Sadiqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

200. Müəssisələrin hansı aktivləri əmlak vergisinə cəlb edilmir?

- A) Binalar
- B) Mexaniki nəqliyyat vasitələri
- C) Qarajlar
- D) Avadanlıqlar
- E) Laboratoriya cihazları

Testin çətinlik dərəcəsi: çətin

İstinad: T.Ə.Sadiqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

201. Müəssisə hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda, onun əmlakının yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq neçəyə bölünməklə və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulurmaqla əmlak vergisi hesablanır?

- A) 10
- B) 12
- C) 14

D) 24

E) 32

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Ə.Sadıqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

202. Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, onun əmlakının ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq neçəyə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulmaqla əmlak vergisi hesablanır?

A) 6

B) 12

C) 18

D) 20

E) 24

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Ə.Sadıqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

203. Müəssisələr əsas vəsaitlərin orta illik qalıq dəyərindən neçə faiz dərəcəsi ilə vergi ödəyirlər?

A) 0.5%

B) 0.01

C) 1.5%

D) 0.02

E) 2.5%

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Ə.Sadıqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

204. Su və hava nəqliyyatı vasitələrinin mühərrikinin 1 kub santimetri üçün nə qədər əmlak vergisi hesablanır?

- A) 0.1 manat
- B) 0.01 manat
- C) 0.2 manat
- D) 0.02 manat
- E) 0.03 manat

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Ə.Sadıqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

205. Mühərriki olmayan su və hava nəqliyyatı vasitələrinin əmlak vergisi necə hesablanır?

- A) Bazar qiymətinin 1 faizi
- B) Bazar qiymətinin 0.1 faizi
- C) Bazar qiymətinin 0.01 faizi
- D) Bazar qiymətinin 2 faizi
- E) Bazar qiymətinin 0.02 faizi

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.Ə.Sadıqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

206. Aşağıdakı hansı təşkilatlar əmlak vergisi ödəməyə məcburdurlar?

- A) Büdcə təşkilatları
- B) Yerli özünü idarə etmə orqanları
- C) Azərbaycan Respublikası Mərkəzi Bankı
- D) Dövlət fondları
- E) Qeyri-rezident hüquqi şəxslərə aid müəssisələr

Testin çətinlik dərəcəsi: çətin

İstinad: T.Ə.Sadıqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

207. Aşağıdakılardan hansılar əmlak vergisinə cəlb edilir?

- A) Hüquqi şəxslərin sənətkarlıq emalatxanalarının binaları
- B) Misgərlik, qalayçılıq alətlərinin hazırlanması ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları
- C) Bağçılıq-bostançılıq alətlərinin hazırlanması ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları
- D) Oyuncaqların, suvenirlərin hazırlanması ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları
- E) Keramika məmulatlarının hazırlanması ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları

Testin çətinlik dərəcəsi: çətin

İstinad: T.Ə.Sadıqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

208. Ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərə görə hesablanan əmlak vergisinə nə qədər güzəşt tətbiq edilir?

- A) 10 azn
- B) 20 azn
- C) 30 azn
- D) 50 azn
- E) Tamam azaddır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: T.Ə.Sadıqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

209. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların neçə kv yaşayış sahəsi əmlak vergisindən azaddır?

- A) 20 kv metr
- B) 30 kv metr
- C) 40 kv metr

D) 50 kv metr

E) 100 kv metr

Testin çətinlik dərəcəsi: çətin

İstinad: T.Ə.Sadıqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

210. Əmlak vergisi ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin neçə faizi həcmində vergi ödəyir?

A) 0.1

B) 0.2

C) 0.25

D) 0.3

E) 0.5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: T.Ə.Sadıqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

211. Müəssisə əmlak vergisinin bəyənnaməsini vergi orqanına nə zamana kimi təqdim etməlidir?

A) Hesabat ilinin son iş gününə kimi

B) Hesabat ilindən sonrakı ilin ilk ayının son iş gününə kimi

C) Hesabat ilindən sonrakı ilin 2-ci ayının son iş gününə kimi

D) hesabat ilindən sonrakı hesabat ilinin mart ayının 31-dək

E) Hesabat ilindən sonrakı ilin 4-cü ayının son iş gününə kimi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: T.Ə.Sadıqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

212. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi hansı təşkilat tərəfindən hesablanır?

- A) B d c  t şkilatları
- B) Yerli  z n  idar  etm  orqanları
- C) Az rbaycan Respublikası M rk zi Bankı
- D) D vl t fondları
- E) Yerl şdiyi  razinin b l diyy si

Testin  atinlik d r c si: asan

 stinad: T. .Sadıqov, İ.M.Rzayev. Az rbaycan Respublikası T hsil Nazirliyi Az rbaycan D vl t  qtisad Universiteti. Vergi u otu v  Auditi. d rslirik,04.09.2014 s h 95

213. Cari ild  fiziki ş xsl r u c n  mlak vergisinin m bl đi b rab r hiss l rl  n  zaman  d nilir?

- A) H min il avqustun 15-d k v  noyabrın 15-d k
- B) H min il sentyabrın 15-d k v  noyabrın 15-d k
- C) H min il sentyabrın 15-d k v  oktyabrın 15-d k
- D) H min il sentyabrın 15-d k v  dekabrın 15-d k
- E) H min il avqustun 15-d k v  dekabrın 15-d k

Testin  atinlik d r c si:  atin

 stinad: T. .Sadıqov, İ.M.Rzayev. Az rbaycan Respublikası T hsil Nazirliyi Az rbaycan D vl t  qtisad Universiteti. Vergi u otu v  Auditi. d rslirik,04.09.2014 s h 95

214. K nd t s rr fatı torpaqları  zr  vergi d r c ləri h r hektara g r  ş rti ballarla ifadə edilir. Bir ş rti bal u c n torpaq vergisinin hesablanması d r c si ne e manat m  yy n edilmişdir?

- A) 0.01 manat
- B) 0.1 manat
- C) 0.02 manat
- D) 0.05 manat
- E) 0.06 manat

Testin  atinlik d r c si: asan

İstinad: T.Ə.Sadiqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

215. Torpaq vergisini, müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayıb nə zaman vergi orqanına verməlidirlər?

- A) Yanvarın 15-dən gec olmayaraq
- B) Martın 15-dən gec olmayaraq
- C) Aprelin 15-dən gec olmayaraq
- D) Mayın 15-dən gec olmayaraq
- E) Oktyabrın 15-dən gec olmayaraq

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Ə.Sadiqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

216. Aşağıdakılardan hansılar mədən vergisinə cəlb edilmir?

- A) Texnoloji proseslələqədar quyuya vurulan neft və təbii qaz
- B) Qeyri-filiz faydalı qazıntılar
- C) Mişar daşları, çınqıl xammalı
- D) Mineral sular
- E) Yodlu bromlu sular

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Ə.Sadiqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

217. Mineral suların hasil edilməsinə görə hər kubmetrə nə qədər mədən vergisi tətbiq edilir?

- A) 0.1 manat
- B) 0.2 manat
- C) 1 manat
- D) 4 manat



E) 10 manat

Testin çətinlik dərəcəsi: çətin

İstinad: T.Ə.Sadiqov, İ.M.Rzayev. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti. Vergi uçotu və Auditi. dərslik,04.09.2014 səh 95

218. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə, bina tikili və qurğular neçə faizlə illik amortizasiya olunur?

A) 5 %-dək

B) 10 %-dək

C) 7 %-dək

D) 20 %-dək

E) 25 %-dək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

219. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə, iş heyvanları neçə faizlə illik amortizasiya olunur?

A) 5 %-dək

B) 10 %-dək

C) 20 %-dək

D) 25 %-dək

E) 7 %-dək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

220. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə, geoloji kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər neçə faizlə illik amortizasiya olunur?

A) 2 %-dək

B) 10 %-dək

C) 20 %-dək

D) 25 %-dək

E) 7 %-dək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

221. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən, , istifadə müddəti məlum olmayan qeyri maddi aktivlər neçə faizlə illik amortizasiya olunur?

A) 10 %-dək

B) 20 %-dək

C) 25 %-dək

D) 7 %-dək

E) İllər üzrə istifadə müddətinə mütənəsib

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

222. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən, aşağıdakı əsas vəsaitlərdən hansıları illik 25 %-dək amortizasiya olunmur?

A) Nəqliyyat vasitələri

B) Yüksək texnologiyalar məhsulu olan hesablama texnikası

C) Geoloji-kəşfiyyat işlərinə çəkilən xərclər

D) Maşın və avadanlıqlar

E) Təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

223. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə, yüksək texnologiyalar məhsulu olan hesablama texnikası neçə faizlə illik amortizasiya olunur?

A) 10 %-dək

B) 20 %-dək

C) 25 %-dək

D) 7 %-dək

E) İllər üzrə istifadə müddətinə mütənasib

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

224. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə, maşın və avadanlıqlar neçə faizlə illik amortizasiya olunur?

A) 10 %-dək

B) 20 %-dək

C) 25 %-dək

D) 7 %-dək

E) İllər üzrə istifadə müddətinə mütənasib

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

225. Müəssisə ona lazım olan əsas vəsaiti qeyri rezident hüquqi şəxsdən almaq qərarına gəlir və bu avadanlığı almaq üçün 8000 azn qeyri rezident hüquqi şəxsə pul ödəyir. Avadanlıq xaricdən ixrac olunduğuna görə, 550 azn gömrük rüsumu və 2079 azn əlavə dəyər vergisi ödəyir. Daşınma xərclərinə 3000 azn pul ödənildiyini və əlavə dəyər vergisinin əvəzləşdiriləcəyini nəzərə alsaq, bu əsas vəsaitin ilkin dəyərini müəyyən edin.

A) 8000 azn

B) 8550 azn

C) 9990 azn

D) 12990 azn

E) 11550 azn

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi. 2019

226. Səyyar vergi yoxlaması zamanı, inventarizasiya aşağıda göstərilən hansı hallarda Azərbaycan Respublikası Vergilər Nazirliyinin əsaslandırılmış qərarı ilə aparılmır?

A) Vergi ödəyicisində vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması aşkar edildikdə

B) Vergi ödəyicisində səyyar vergi yoxlaması zamanı aksiz markaları ilə markalanmalı olan, ancaq markalanmamış mallar aşkar edildikdə

C) Vergi ödəyicisində əmlak vergisinin hesablanmasının və ödənilməsinin düzgünlüyü yoxlanıldıqda

D) Vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq, hesabat sənədlərinin aparılmaması aşkar edildikdə

E) İntentarizasiya komissiyası sədrinin səyyar vergi yoxlaması zamanı iş yerində olmadığı halda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

227. Hansı fiziki şəxslərin hər hansı muzzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılmalıdır?

A) I və II qrup əlillərin (müharibə əlillərindən başq, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin

B) Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilərin

C) Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin

D) Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının

E) Qohumluq dərəcəsiindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvadın

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi (16 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əlavə və dəyişikliklərlə)

228. Hansı fiziki şəxslərin hər hansı muzzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılmalıdır?

A) Sənətkarlığın misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində fəaliyyət göstərən fiziki şəxslərin

B) Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin

C) Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının

D) Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin

E) Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilərin

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi (16 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əlavə və dəyişikliklərlə)

229. Fiziki şəxslərin aşağıda göstərilən hansı gəlirləri gəlir vergisindən azaddır?

A) Ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə ödənilən təminatlar

B) Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər

C) Elmi dərəcəyə və fəxri ada görə daimi əlavə

D) Vəzifə maaşı

E) Əmək məzuniyyəti

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi (16 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əlavə və dəyişikliklərlə)

230. Əgər qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin illik gəliri 30000 manatadək olarsa, gəlir vergisinin hesablanması zamanı hansı dərəcə tətbiq olunur?

A) 14 faiz

B) 15000 manat x 14% + 15000 manatdan çox olan məbləğin 25 faizi

- C) 20000 manat x 14% + 20000 manatdan çox olan məbləğin 25 faizi  
D) 10000 manat x 14% + 10000 manatdan çox olan məbləğin 25 faizi  
E) 25 faiz

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

231. Fiziki şəxsə, onun xaricdə müalicə haqlarını ödəmək üçün təqdim olunmuş maddi yardımın dəyərini hansı hissəsi gəlir vergisindən azad olunmalıdır?

- A) 2000 manatadək olan hissəsi  
B) 5000 manatadək olan hissəsi  
C) 10000 manatadək olan hissəsi  
D) 20000 manatadək olan hissəsi  
E) 50000 manatadək olan hissəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

232. Himayəsində (qohumluq dərəcəsiindən asılı olmayaraq) azı 3 nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdli və tələbələr olan ər və ya arvadından birinin vergi tutulmalı olan aylıq gəliri nə qədər azaldılır?

- A) 200 manat  
B) 400 manat  
C) 50 manat  
D) 250 manat  
E) 100 manat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

233. Fiziki şəxslərin aşağıdakı qeyd olunan hansı gəlirləri vergidən azad deyil?

- A) Torpaqların dövlət ehtiyacları üçün alınması zamanı ödənilən kompensasiya

B) Azərbaycan Respublikasının keçmiş Prezidentinə və onun ailə üzvlərinə ödənilən pensiya, müavinət və digər ödənişlərin məbləği

C) Dəymiş zərərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri

D) Fiziki şəxslərin qızıl zinət əşyalarının satışından əldə etdikləri gəlir

E) Dəyəri 1000 manatadək olan alınmış hədiyyələr

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

234. Əgər fiziki şəxs iki və ya daha çox yerdə mizlə işləyirsə, onun gəlirlərindən vergi hansı qaydada hesablanır və hansı büdcəyə ödənilir?

A) Ən çox əmək haqqı aldığı yerdə hesablanır və dövlət büdcəsinə ödənilir

B) Hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir

C) Əsas iş yerində gəlirlərin ümumi məbləğindən tutularaq dövlət büdcəsinə ödənilir

D) Hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və bərabər hissələrlə bələdiyyə və dövlət büdcəsinə ödənilir

E) Hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və bələdiyyə büdcəsinə ödənilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

235. Azərbaycan Respublikasında hansı vergilər müəyyən olunur və ödənilir?

A) Dövlət vergiləri və muxtar respublika vergiləri

B) Dövlət vergiləri

C) Dövlət vergiləri və yerli vergilər

D) Yerli vergilər

E) Dövlət vergiləri, muxtar respublika vergiləri və yerli vergilər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

236. Fiziki şəxslərin hansı gəliri vergidən azaddır?

A) Əmək haqqı

B) Alimətlər

C) Royalti

D) Faiz gəliri

E) Dividend

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

237. Sadalanan fiziki şəxslərdən hansının muzzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır?

A) Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin

B) Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri

C) 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri

D) Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər

E) I və II qrup əlillərin (müharibə əlillərindən başq, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

238. Azərbaycan Respublikasında hüquqi şəxslərin mənfəətindən hansı dərəcə ilə vergi tutulur?

A) 0.06

B) 0.14

C) 0.18

D) 0.2

E) 0.22

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi



239. Aşağıda göstərilənlərdən hansı amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər üzrə vergi ilinin sonuna qalıq dəyərini müəyyənləşdirərkən hesablama prosesində iştirak etmir?

- A) Vergi ilində qalıq dəyəri 500 manatdan az olan əsas vəsaitlərin qalıq dəyəri
- B) Əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artım
- C) Təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi
- D) Vergi ilində təqdim edilmiş əsas vəsaitlərin qalıq dəyəri
- E) Cari ildə daxil olmuş əsas vəsaitlərin dəyəri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

240. Aşağıdakılardan hansı Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmur?

- A) Azərbaycan Respublikasında vergi sistemi
- B) Vergitutmanın ümumi əsasları
- C) Vergiləri ödəməkdən yayınmağa görə cərimələrin tətbiqi
- D) Vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları
- E) Vergi ödəyicilərinin vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

241. Aşağıdakılardan hansı Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmur?

- A) Dövlət vergi orqanlarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri
- B) Hasilatın pay bölgüsü haqqında sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının təqdim edilmə qaydalarının pozulması üzrə cərimələrin tətbiqi
- C) Dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları
- D) Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər
- E) Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

242. Vergilərin müəyyən edilmiş hesab olunması üçün zəruri olan vergitutma elementlərinə aşağıdakılardan hansı aid deyil?

- A) Vergitutma obyektı
- B) Vergi dövrü
- C) Verginin hesablanması qaydası
- D) Vergitutma bazası
- E) Vergi siyasəti

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

243. Aşağıda qeyd olunan hansı gəlirlər vergidən azad deyil?

- A) Dövlət adından yaradılan səhiyyə müəssisələrinin gəlirləri
- B) Qeyri-kommersiya təşkilatlarının aldığı əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr
- C) Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri
- D) Xeyriyyə təşkilatlarının sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlir
- E) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

244. Mənfəət vergisindən azad olunmayan gəlirlər aşağıdakılardan hansıdır?

- A) Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin qərarı ilə onun özünün və onun tam mülkiyyətində olan rezident törəmə müəssisələrinin birinin balansından digərinin balansına əvəzsiz olaraq verilən aktivlərin dəyəri
- B) Sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlir

C) Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən bir hüquqi şəxsin balansından əvəzsiz olaraq digər şəxsin balansına verilmiş əsas vəsaitlərin dəyəri

D) Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişi üzrə əsas fondların, daşınar əmlakın və digər aktivlərin hər hansı şəkildə həmin sazişlərdə Azərbaycan Respublikasını təmsil edən tərəfə təqdim edilməsi üzrə əməliyyatlar

E) «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi şəxslərə ödənilən kompensasiya

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

245. Vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı aşağıdakı hansı müddəanın kombinasiyası ilə təyin olunur?

A) Xərcin faktiki çəkildiyi vaxt

B) Nağd pul vəsaitinin ödənilməsi vaxtı

C) Vergi ödəyicisinin birmənalı olaraq maliyyə öhdəliklərini qəbul etdiyi vaxt

D) Vergi ödəyicisi qarşısında öhdəliyin ləğv edildiyi və ya ödənilməsi vaxtı

E) Borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirildiyi vaxt

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

246. Aşağıdakılardan hansı əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin cari vergi ödəmələri üzrə qaydalara ziddir?

A) Cari vergi ödəmələri müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün əvvəllər fəaliyyəti olmayan vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə 0,1 faiz tutulur

B) Ödənilmə vaxtı keçmiş və artıq ödənilmiş vergilər üzrə faiz aparılmış vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergilər üzrə cari vergi ödəmələrinə münasibətdə bütün ötmüş müddətə ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir

C) Əvvəllər fəaliyyəti olmayan vergi ödəyicilərinin mənfəət vergisi və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla müvafiq vergi dərəcələrinə əsasən hesablanır

D) Cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 50 faizindən az olmamalıdır

E) Əvvəllər fəaliyyəti olmayan vergi ödəyiciləri rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələrini aparmalı və rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidirlər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

247. 2016-cı ilin bir yanvar tarixində müəssisə özünə məxsus ticarət obyektini digər müəssisəyə aylıq 5000 manat olmaqla icarəyə verir. Belə olan halda icarəyə verən müəssisənin illik icarə məbləğindən mənfəət vergisini hesablayın.

A) 12000 man

B) 1000 man

C) 60000 man

D) 10000 man

E) 8000 man

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ə.Salahov, V.Mehdiyev. Mühasibat uçotu. Bakı, 2016

248. Vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması üçün aşağıdakı hallardan hansı keçərli deyildir?

A) Fəaliyyətinə xitam verildikdə

B) Vəfat etdikdə

C) Məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş sayıldıqda

D) Hesabat dövrünü zərərlə başa vurduqda

E) Məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

249. Verginin hesabatda göstərilməli olan məbləği 48000 manatdır. Vergi ödəyicisi ödəməli olduğu məbləğin 6000 manatını yayındıraraq hesabatda 42000 manat göstərmişdir. Belə olduğu halda vergi ödəyicisinə hesablanmalı olan maliyyə sanksiyasını müəyyən edin.

A) 5000 man

B) 6000 man

C) 3000 man

D) 4000 man

E) 2000 man

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

250. İstehsal müəssisəsinin işçilərinin 50 faizi 18 yaşına çatmamış əlillərdən və sağlamlıq imkanları məhdud olan şəxslərdən ibarət olduğu halda müəssisənin mənfəəti 88600 manat olmuşdur. Verilənləri nəzərə alaraq mənfəət vergisini hesablayın.

A) 8860 man

B) 17720 man

C) 7500 man

D) 8200 man

E) 12500 man

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

251. Fiziki şəxsin mikro sahibkarlıq fəaliyyətindən əldə etdiyi illik gəliri 55000 manat təşkil etdiyi halda vergi ödəyicisinin büdcəyə ödəməli olduğu verginin məbləğini hesablayın.

A) 7700 man

B) 11587 man

C) 2750 man

D) 11550 man

E) 7954 man

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

252. Əlavə Dəyər Vergisi ödəyicisi dövlət büdcəsinə 1500 manat məbləğində Əlavə Dəyər Vergisi ödəməlidir. Lakin vergi ödəyicisi vergini vaxtında hesablamamışdır. Bu qayda pozuntusuna görə tətbiq edilən maliyyə sanksiyasını hesablayın.

- A) 270 man
- B) 380 man
- C) 750 man
- D) 455 man
- E) 1500 man

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

253. Vergitutma elementləri hansı deyil ?

- A) Vergitutma obyektı
- B) Vergitutma bazası
- C) Vergi dövrü
- D) Vergi dərəcəsi
- E) Vergi yükü

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

254. Operativ vergi nəzarəti harada keçirilir?

- A) Yerlərə getmədən keçirilir
- B) Bəyannamələrə əsasən aparılır
- C) Fiziki və hüquqi şəxslərin gəlir götürmək üçün istifadə etmədikləri binalarda
- D) Anbarlarda
- E) Şəxsi nəqliyyat vasitələrində

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

255. Aşağıdakılardan hansı vergitutmanın formasına aiddir?

- A) Məlumat üzrə
- B) Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi üzrə
- C) Sərəncam üzrə
- D) Xəbərdarlıq üzrə
- E) Bəyannamə üzrə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

256. Aşağıdakılardan biri vergi ödəyicilərinin vəzifələrinə aid deyildir?

- A) Vergi orqanlarından vergi ödəyicilərinin eyniləşdirmə nömrəsini almaq
- B) Vergi hesabatını təqdim etmək
- C) Vergitutma obyektlərinin uçotunu aparmaq
- D) Vergi yoxlaması ilə bağlı tərtib edilmiş aktların və vergi orqanlarının qərarlarının surətini almaq
- E) Qanunla müəyyən edilmiş vergiləri ödəmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

257. Aşağıda göstərilənlərdən hansı vergitutma məqsədi ilə i,inin vergi tutulan gəlirin' daxil deyildir?

- A) İşəgötürən tərəfindən ödənilən sığorta haqları
- B) İşçinin işəgötürənə olan borcunun bağışlandığı halda həmin məbləğ
- C) Muzdlu işlə əlaqədar gəlir
- D) İş yerindən alınmış hədiyyənin bazar qiyməti ilə dəyəri
- E) Vergi ödəyicisinin ailə üzvündən qalan mirası

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

258. İdxal, ixrac vergilərindən azad olunma sertifikatının alınma qaydası aşağıdakılardan hansıdır?

- A) Vergi orqanından qeydiyyatdan keçməlidir
- B) Vergi orqanına ərizə ilə müraciət etməlidir
- C) Gömrük orqanında qeydiyyatdan keçməlidir
- D) Gömrük orqanına ərizə ilə müraciət etməlidir
- E) İdxal və ixrac əməliyyatı aparılan ölkədən bildiriş almalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.taxes.gov.az](http://www.taxes.gov.az) (22.11.2018) / Hasilatın pay bölgüsü haqqında Sazişə dair Protokollar

259. Azərbaycanda tətbiq olunan vergi amortizasiyası aşağıdakı metodlardan hansıdır?

- A) Azalan qalıq metodu
- B) Xətti metod
- C) Faydalı xidmət müddəti illəri rəqəmlərinin cəmi metodu
- D) İlk ayırma metodu
- E) Dərhal silinmə metodu

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Vergi Məcəlləsi

260. Azərbaycan Respublikasının Vergi Məcəlləsi aşağıdakı qaydalardan hansını müəyyən etmir?

- A) Vergi ödəyicilərinin təsərrüfat planının hazırlanma qaydasını
- B) Vergi ödəyicilərinin hüquq və vəzifələrini
- C) Vergi nəzarətinin forma və metodlarını
- D) Vergi qanunvericiliyin pozulmasına görə məsuliyyəti
- E) Dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydasını



Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

261. Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları hansı qanunvericilik bazasına əsasən tənzimlənir?

- A) Naxçıvan Muxtar Respublikası və bələdiyyələrə dair qanunvericilik aktına əsasən
- B) Azərbaycan Respublikasının Konstitusiyasına əsasən
- C) Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən
- D) Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsinə əsasən
- E) Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

262. Aşağıdakılardan hansı vergi ödəyicisinin hüququna aid deyildir?

- A) Vergi orqanlarından vergi qanunvericiliyinin tətbiq edilməsinə dair yazılı izahatlar almaq
- B) Artıq ödənilmiş və ya tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək
- C) Vergi münasibətlərində bilavasitə və ya öz nümayəndəsi vasitəsi ilə iştirak etmək
- D) Kommersiya və ya vergi sirrinin qorunmasını tələb etmək
- E) Nəzarət kassa aparatının alınması və quraşdırılmasını vergi orqanından tələb etmək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

263. Vergi ödəyicisi vergi orqanı qarşısında hansı tələbi qoya bilməz?

- A) Vergi orqanlarında müəyyən edilmiş qaydada nəzarət –kassa aparatının müəyyən olunmuş modelini sifariş etmək
- B) Vergi ödəyicisinin bəyannaməsinin doldurulmasını vergi orqanından tələb etmək
- C) Vergi məəcəlləsi ilə müəyyən edilmiş qaydada vergi güzəştlərindən istifadə etmək
- D) Vergi yoxlaması ilə bağlı tərtib edilən aktların və ya protokolların sürətinin tələb etmək

E) Vergi risklərinin azaldılması məqsədi ilə Vergi partnyorluğu sazişi bağlamaq üçün vergi orqanına müraciət etmək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

264. Aşağıdakılardan hansı vergi agentinin vəzifəsinə aid deyildir?

- A) Vergi ödəyicisinin vergi orqanında qeydiyyatdan keçməsinə tələb etmək;
- B) Müvafiq vergiləri hesablamaq, vergi ödəyicisindən tutmaq və təyinatı üzrə köçürmək
- C) Vergi ödəyicisindən vergilərin tutulması mümkün olmadıqda bu barədə vergi orqanına 30 gün ərzində məlumat vermək
- D) Vergi ödəyicisinə ödənilən gəlirlərin və təyinatı üzrə ödənilən vergilərin hər bir vergi ödəyicisi üzrə uçotunu aparmaq
- E) Vergilərin hesablanması, tutulması və ödənilməsinin düzgünlüyünə nəzarət etmək üçün zəruri sənədləri vergi orqanlarına vermək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

265. Dövlət vergi orqanlarının təyinatına aşağıdakılardan hansı aid deyildir?

- A) Vergi orqanları vergi məsələləri ilə bağlı gömrük orqanının səlahiyyətlərini həyata keçirmək hüququna malikdir
- B) Vergi orqanları öz səlahiyyətləri çərçivəsində hüquq mühafizə orqanlarının səlahiyyətlərini həyata keçirir
- C) Vergi orqanları öz fəaliyyətlərini yerli dövlət hakimiyyəti orqanlarından asılı olmayaraq müstəqil həyata keçirir
- D) Vergi orqanları tərəfindən qanunvericiliyə əsasən qəbul edilən qərarların icrası bütün hüquqi və fiziki şəxslər üçün məcburidir
- E) Vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumundan azaddırlar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

266. Vergi orqanlarının hüquqlarına aşağıdakılardan hansı aid deyildir?

- A) Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək
- B) Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi yoxlamalarını həyata keçirmək
- C) Vergi ödəyicisinin gəlir götürmək üçün istifadə etdiyi istehsal, anbar və ticarət binalarında xronometraj qaydada müşahidə həyata keçirmək
- D) Vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını tələb etmək
- E) Ödənilməmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsinə vergi ödəyicisindən tələb etmək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

267. Aşağıdakılardan hansı vergi nəzarətinə aid deyildir?

- A) Operativ vergi nəzarəti
- B) Vergi ödəyicilərinin uçotu
- C) Kameral vergi yoxlaması
- D) Daxili nəzarət
- E) Səyyar vergi yoxlaması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

268. Aşağıda göstərilənlərdən hansılar vergi uçotunda qeydiyyatda durmaya bilər?

- A) Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri
- B) Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslər
- C) Bəyannamə verməli olan rezident fiziki şəxslər
- D) Vergi ödəyicisinin filial və nümayəndəlikləri
- E) Azərbaycan Respublikası ərazisində gəlir əldə edən qeyri-rezident fiziki şəxslər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

269. Sahibkarlıq fəaliyyəti göstərən müəssisələrin filial və nümayəndəlikləri vergi uçotuna durmaq üçün nə zaman ərizə təqdim etməlidirlər?

- A) Filial və nümayəndəliyin yaradılmasından sonra 30 gün ərzində
- B) Filial və nümayəndəliyin yaradıldığı gün
- C) Filial və nümayəndəliyin yaradılmasından sonra 15 gün ərzində
- D) Filial və nümayəndəliyin yaradılmasından 15 gün əvvəl
- E) Filial və nümayəndəliyin yaradılmasından sonra 10 gün ərzində

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

270. Vergi ödəyicisi olan hüquqi şəxslər uçota alınmaq üçün ərizə ilə birlikdə vergi orqanına hansı sənədlərin surətlərini təqdim etməlidirlər?

- A) Dövlət qeydiyyatına alınması haqqında şəhadətnamə, nizamnamə, rəhbərin şəxsiyyətini təsdiq edən sənəd və olduğu yer haqqında məlumat
- B) Dövlət qeydiyyatına alınması haqqında şəhadətnamə, nizamnamə, rəhbərin təyin olunması və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlər, rəhbərin şəxsiyyətini təsdiq edən sənəd və olduğu yer haqqında məlumat
- C) Dövlət qeydiyyatına alınması haqqında şəhadətnamə, rəhbərin təyin olunması və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlər, rəhbərin şəxsiyyətini təsdiq edən sənəd və olduğu yer haqqında məlumat
- D) Dövlət qeydiyyatına alınması haqqında şəhadətnamə, nizamnamə, rəhbərin təyin olunması və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlər
- E) Dövlət qeydiyyatına alınması haqqında şəhadətnamə, nizamnamə, hüquqi şəxsin ünvanını təsdiq edən sənədlər, rəhbərin şəxsiyyətini təsdiq edən sənəd və olduğu yer haqqında məlumat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

271. Kameral vergi yoxlamasının keçirilmə yerləri aşağıdakılardan hansıdır?

- A) Yerlərə getmədən keçirilir
- B) Vergi ödəyicisinin ofis binasında sənədlərə əsasən keçirilir
- C) Vergi ödəyicisinin anbarlarında keçirilir

- D) Vergi ödəyicisinin ticarət binasında keçirilir
- E) Vergi ödəyicisinin istehsal binasında keçirilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

272. Kameral vergi yoxlaması neçə iş günü müddətində keçirilir?

- A) Vergi bəyannaməsinin vergi ödəyicisinə təqdim edildiyi gündən 15 iş günü müddətində
- B) Vergi bəyannaməsinin vergi ödəyicisinə təqdim edildiyi gündən 5 iş günü müddətində
- C) Vergi bəyannaməsinin vergi ödəyicisinə təqdim edildiyi gündən 40 iş günü müddətində
- D) Vergi bəyannaməsinin vergi ödəyicisinə təqdim edildiyi gündən 10 iş günü müddətində
- E) Vergi bəyannaməsinin vergi ödəyicisinə təqdim edildiyi gündən 30 iş günü müddətində

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

273. Kameral vergi yoxlaması zamanı tələb olunan, dəqiqləşdirilmiş hesabat neçə iş günü müddətində vergi orqanına təqdim edilməlidir?

- A) 10 iş günü müddətində
- B) 15 iş günü müddətində
- C) 20 iş günü müddətində
- D) 30 iş günü müddətində
- E) 5 iş günü müddətində

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi

274. Səyyar vergi yoxlamasının növləri aşağıdakılardan hansılardır?

- A) Növbəti və növbədən kənar
- B) Daxili və xarici
- C) Qısa müddətli və uzunmüddətli

D) Məcburi və könüllü

E) Ümumi və xüsusi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Z.H.Rzayev. Vergi Menecmenti. Bakı, 2007

275. Növbəti səyyar vergi yoxlamasının keçirilməsindən neçə gün əvvəl vergi ödəyicisinə bildiriş göndərilir?

A) Vergi yoxlamasına başlamazdan azı 5 gün əvvəl

B) Vergi yoxlamasına başlamazdan azı 7 gün əvvəl

C) Vergi yoxlamasına başlamazdan azı 15 gün əvvəl

D) Vergi yoxlamasına başlamazdan azı 10 gün əvvəl

E) Vergi yoxlamasına başlamazdan azı 2 gün əvvəl

Testin çətinlik dərəcəsi: asan

İstinad: Z.H.Rzayev. Vergi Menecmenti. Bakı, 2007

276. Səyyar vergi yoxlamanın həyata keçirilməsi üçün vergi ödəyicisinə təqdim olunan bildirişdə aşağıdakı məlumatlardan hansılar göstərilməlidir?

A) Vergi yoxlamanın keçirilmə tarixi, yoxlanılacaq sənədlərin adları, vergi orqanının və vergi ödəyicisinin hüquq və vəzifələri

B) Vergi yoxlamanın keçirilmə müddəti və tarixi, yoxlanılacaq sənədlərin adları, vergi yoxlamanın əsası

C) Vergi yoxlamanın keçirilmə vergi orqanının və vergi ödəyicisinin hüquq və vəzifələri

D) Vergi yoxlamanın əsası, keçirilmə tarixi, vergi orqanının və vergi ödəyicisinin hüquq və vəzifələri

E) Vergi yoxlamanın keçirilmə tarixi, yoxlanılacaq sənədlərin adları, vergi orqanının hüquq və vəzifələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Z.H.Rzayev. Vergi Menecmenti. Bakı, 2007

277. Növbəti səyyar vergi yoxlaması il ərzində neçə dəfə keçirilə bilər?

- A) Təqvim ili ərzində 1 dəfədən çox keçirilə bilməz
- B) Təqvim ili ərzində tələb olunan sayda keçirilə bilər
- C) Təqvim ili ərzində 2 dəfədən çox keçirilə bilməz
- D) Təqvim ili ərzində 5 dəfədən çox keçirilə bilməz
- E) Təqvim ili ərzində 4 dəfədən çox keçirilə bilməz

Testin çətinlik dərəcəsi: asan

İstinad: Z.H.Rzayev. Vergi Menecmenti. Bakı, 2007

278. Səyyar vergi yoxlamasının keçirilmə müddəti hansı halda uzadıla bilər?

- A) Vergi orqanları tərəfindən göndərilən sorğulara, cavabların alınma müddəti cavab göndərən şəxslər tərəfindən pozulduqda
- B) Vergi ödəyicisinin xahişi ilə
- C) Yoxlamayı aparən vergi orqanının səhhətində problem yarandıqda
- D) Yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədikdə
- E) Məhkəmənin qərarı ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Z.H.Rzayev. Vergi Menecmenti. Bakı, 2007

279. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən hansı halda keçirilə bilməz?

- A) Vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan məlumatlar aşkar edildikdə
- B) Artıq ödənilmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qaytarılması ilə bağlı vergi ödəyicisindən ərizə daxil olduqda
- C) Məhkəmə və ya hüquq mühafizə orqanlarının yoxlamanın keçirilməsi barədə müvafiq qərarı olduqda
- D) Vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə təqdim edildikdə
- E) Yoxlamanın keçirilməsi ilə bağlı vergi ödəyicisi ərizə ilə müraciət etdikdə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Z.H.Rzayev. Vergi Menecmenti. Bakı, 2007

280. Aşağıdakılardan hansı operativ vergi nəzarətinin keçirilməsi üçün əsas deyildir?

- A) Vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar
- B) Vergi orqanına daxil olan mənbəyi bəlli məlumatlar
- C) Vergi ödəyicisi, vergi orqanının qayda pozuntusunu aradan qaldırılması ilə bağlı tələbinə əməl etmədikdə
- D) Qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən pozulmasına dair vergi orqanının əlində kifayət qədər əsası olduqda
- E) Vergi ödəyicisi materialların uçotunu düzgün aparmadıqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Z.H.Rzayev. Vergi Menecmenti. Bakı, 2007

281. Aşağıdakılardan hansı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hal deyildir?

- A) Hüquq pozuntusu vergi ödəyicisi tərəfindən məqsədli şəkildə törədilmədikdə
- B) Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsinin olmaması
- C) Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması
- D) Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunu törədən fiziki şəxsin həmin əməli törətdiyi anda məsuliyyətə cəlb etmə yaşına çatmaması
- E) Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Z.H.Rzayev. Vergi Menecmenti. Bakı, 2007

282. Vergi orqanlarının qərarlarından və ya vergi orqanının vəzifəli şəxslərinin hərəkətlərindən şikayət aşağıda göstərilən orqanlardan hansına verilir?

- A) Yuxarı vergi orqanına
- B) Nazirlər kabinetinə
- C) Ərazi üzrə vergi orqanına
- D) Gömrük orqanına
- E) Xüsusi rejimli vergi idarələrinə



Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

283. Vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razılaşmadıqda aşağıda göstərilən tədbirlərdən hansını görə bilər?

- A) Verginin ödənilməsini dərhal dayandıraraq və verginin düzgün hesablanması üçün vergi orqanına bildiriş göndərə bilər
- B) Verginin ödənilməsini dərhal dayandıraraq və yuxarı vergi orqanına şikayət edə bilər
- C) Verginin ödənilməsini dayandırmadan bilavasitə xüsusi rejimli vergi bölməsinə şikayət edə bilər
- D) Verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət edə bilər
- E) Verginin ödənilməsini dayandırmadan bilavasitə Nazirlər kabinetinə şikayət edə bilər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

284. Vergi ödəyicisi onun şikayətinə baxılan müddətdə maliyyə sanksiyasının ödənilməsi ilə bağlı aşağıdakı hərəkətlərdən hansını edə bilər?

- A) Vergi ödəyicisinin şikayətinə baxılan müddətdə maliyyə sanksiyasını ödəyə bilər
- B) Vergi ödəyicisinin şikayətinə baxılan müddətdə maliyyə sanksiyasını sonradan geri almaq şərti ilə ödəyə bilər
- C) Vergi ödəyicisinin şikayətinə baxılan müddətdə maliyyə sanksiyasını ödəməyə bilər
- D) Vergi ödəyicisinin şikayətinə baxılan müddətdə maliyyə sanksiyasının 50 faizini ödəməyə borcludur
- E) Vergi ödəyicisinin şikayətinə baxılan müddətdə maliyyə sanksiyasını hissə-hissə ödəməyə borcludur

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

285. Vergi orqanının hərəkətləri ilə bağlı şikayətlərə hansı qanunvericilikdə müəyyən edilmiş qaydalara əsasən baxılır?

- A) Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmiş qaydalara əsasən baxılır
- B) Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi ilə müəyyən edilmiş qaydalara əsasən baxılır
- C) Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydalara əsasən baxılır
- D) Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydalara əsasən baxılır
- E) Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalara əsasən baxılır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

286. Vergi tutmanın məqsədləri üçün aşağıdakılardan hansı gəlirə aid deyildir?

- A) Qeyri-rezident vergi ödəyicisinin Azərbaycan Respublikası mənbəyindən əldə etdiyi gəlir
- B) Muzdlu işlə əlaqədar əldə edilən gəlir
- C) Muzdlu ilə əlaqədar olmayan fəaliyyətdən əldə edilən gəlir
- D) Əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artımdan olan gəlir
- E) Muzdlu əməyin nəticəsində hədiyyə şəklində əldə edilən gəlir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

287. İki və daha çox yerdə işləyən fiziki şəxsin gəlir vergisinin hesablanması hansı qaydada aparılır?

- A) Fiziki şəxsin hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir
- B) Fiziki şəxsin hər bir iş yerində aldığı əmək haqqı toplanılır və vergi agentliyi tərəfindən hesablanaraq dövlət büdcəsinə ödənilir
- C) İki və daha çox yerdə çalışan fiziki şəxs yalnız əsas iş yerindən əldə etdiyi gəlir üzrə gəlir vergisi ödəyir
- D) Fiziki şəxs gəlir vergisini növbəli şəkildə dövlət büdcəsinə ödəyir

E) Fiziki şəxs əsas iş yerindən əldə etdiyi gəliri vergi güzəştləri nəzərə alınaraq, digər iş yerlərində vergi güzəştləri nəzərə alınmadın hesablayıb dövlət büdcəsinə ödəyir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məcəlləsi.

288. Qeyri-sahibkarlıq fəaliyyətindən Vergi tutulan illik gəlirin məbləği 30000 manatadək olduqda verginin hesablanması qaydasını göstərin.

A) 4200+30000-dək məbləğin 25%-ə hasili

B) 4200+30000-dək məbləğin 14%-ə hasili

C) 4200+30000-dək məbləğin 30%-ə hasili

D) 30000-dək məbləğin 14%-ə hasili

E) 30000-dək məbləğin 25%-ə hasili

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məcəlləsi.

289. Aşağıda göstərilən gəlirlərdən hansılar fiziki şəxslərin gəlir vergisindən azad deyildir?

A) Təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və mirasların 1000 manatadək olan hissəsi

B) Alimentlər

C) Ailə üzvündən alınan hədiyyə maddi yardım və miraslar

D) Bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından əldə edilən gəlirlər

E) Fiziki şəxslərin əsas iş yerlərindən muzzdlu işlə əlaqədar aldıqları əşya şəklində gəlirləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məcəlləsi.

290. Aşağıdakı fiziki şəxslərin hansılarının gəlirinin 400 manatı vergidən azad deyildir?

A) Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının

B) Birinci və ikinci qrup əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşadək olan şəxslərin gəliləri

C) Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanınının gəliri

D) Mühəribə əlillərinin gəlirləri

E) Qanunvericiliklə müəyyən edilmiş qaydada mühəribə veteranı adı almış şəxslərin gəlirləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

291. Müəssisələrin mənfəətindən neçə faiz vergi tutulur?

A) 0.2

B) 0.22

C) 0.18

D) 0.25

E) 0.27

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

292. Aşağıdakılardan hansı mənfəət vergisindən azad deyildir?

A) Xeyriyyə təşkilatlarının gəlirləri

B) Qeyri-kommersiya təşkilatlarının aldıkları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr

C) Beynəlxalq, dövlətlərarası və hökumətlərarası təşkilatların gəlirləri

D) Qeri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi mənfəəti

E) Dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının gəlirləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

293. Mənfəət vergisinin güzəştinə aşağıdakılardan hansı aid deyildir?

A) Xeyriyyə təşkilatlarının sahibkarlıq fəaliyyəti ilə əlaqədar gəlirləri

B) Sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin gəlirləri

C) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət büdcəsinə olan vergi borcunun silinməsindən olan gəlirlər

D) Müvafiq icra hakimiyyətinin qərarına əsasən bir hüquqi şəxsin balansından əvəzsiz olaraq digər hüquqi şəxsin balansına verilmiş əsas vəsaitlərin dəyəri

E) Alınmış sığorta ödənişləri (həmin sığorta hadisəsi ilə əlaqədar zərərə aid edilən məbləğlərdən başq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

294. Rezident fiziki şəxslərin gəlirləri üzrə vergitutma obyektı nədir?

A) Vergi ili üçün rezidentlərin yalnız Azərbaycan mənbəyindən əldə etdiyi gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlir

B) Vergi ili üçün rezidentlərin bütün gəlirləri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ nəzərə alınmadan vergiyə cəlb edilən gəlir

C) Vergilər Nazirliyi tərəfindən müəyyənləşdirilən dövr üçün rezidentlərin bütün gəliri ilə həmin dövrdə Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlir

D) Vergi ili üçün rezidentlərin bütün gəlirləri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan, vergiyə cəlb edilən gəlir

E) Vergi ili üçün rezidentlərin yalnız Azərbaycan mənbəyindən əldə etdiyi gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ nəzərə alınmadan vergiyə cəlb olunan gəlir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

295. Qeyri-rezident vergi ödəyicisinin gəlirinə aşağıdakılardan hansılar aid deyil?

A) Muzdlu işlə əlaqədar əldə edilən gəlir

B) Muzdlu işə aid edilməyən fəaliyyətdən əldə edilən gəlir

C) Vergidən azad edilən gəlirlərdən başqa bütün gəlirlər

D) Faktiki ezamiyyə xərcləri

E) Ölkə daxilində 180 gün ərzində əldə edilən gəlir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

296. Fiziki şəxslərdən ödəmə mənbəyində vergi tutulduğu halda vergiyə cəlb edilən gəlir vergitutma obyektini hesab edilə bilərmi?

- A) Bu Gömrük orqanı tərəfindən müəyyən edilir
- B) Hesab edilə bilər
- C) Bu Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilir
- D) Bu Vergilər Nazirliyi tərəfindən müəyyənləşdirilir
- E) Əldə edilən gəlirin məbləğindən asılı olaraq hesab edilə bilər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

297. Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsi ilə fəaliyyət göstərən qeyri-rezident vergi ödəyicisi hansı gəlirlər üzrə gəlir vergisinin ödəyicisidir?

- A) Bütün gəlirlər üzrə
- B) Yalnız Azərbaycan Respublikasının hüdudlarından kənar əldə etdiyi gəlirlər üzrə
- C) Daimi nümayəndəliyi ilə əlaqədar olmayan vergiyə cəlb edilən gəlirlər üzrə
- D) Daimi nümayəndəliyi ilə əlaqədar olan vergiyə cəlb olunan bütün gəlirlər üzrə
- E) Daimi nümayəndəliyi ilə əlaqədar olan vergitutma məqsədi ilə gəlir hesab edilməyən gəlirlər üzrə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

298. Qeyri-rezident fiziki şəxsin ödəmə mənbəyində vergiyə cəlb edilməsi nəzərdə tutulan ümumi gəliri hansı qaydada vergitutma obyektidir?

- A) Xərçdən çıxılan məbləğ nəzərə alınmaqla vergitutma obyektidir
- B) Gəlirdən çıxılan məbləğ nəzərə alınmaqla ödəniş yerində vergitutma obyektidir
- C) Yalnız sahibkarlıq fəaliyyətindən əldə edilmişdirsə vergitutma obyektidir
- D) Gəlirdən çıxılan məbləğ nəzərə alınmadan ödəniş yerində vergitutma obyektidir

E) Heç bir vergi güzəşti nəzərə alınmadan vergitutma obyektidir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

299. Məşğulluqdan və ya əmlakın təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident fiziki şəxs hansı gəlirlər üzrə gəlir vergisinin ödəyicisidir?

A) Azərbaycan mənbəyindən təqvim ili ərzində əldə etdiyi bütün gəlirlər üzrə

B) Azərbaycan mənbəyindən və onun hüdudlarından kənarında əldə etdiyi bütün növ gəlirlər üzrə

C) Yalnız Azərbaycan Respublikasının hüdudlarından kənarında əldə etdiyi gəlirlər üzrə

D) Vətəndaşı olduğu ölkənin gəlirləri üzrə

E) Azərbaycan mənbəyindən il ərzində əldə etdiyi ümumi gəlirdən, həmin dövr üzrə bu gəlirin əldə edilməsi üçün Vergi məəcəlləsi ilə müəyyənləşdirilən xərcləri çıxıldıqdan sonra qalan məbləğ üzrə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

300. Vergitutma məqsədləri üçün rezident fiziki şəxsin gəlirləri dedikdə hansı gəlirlər nəzərdə tutulur?

A) Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarında əldə etdiyi gəlirlər

B) Yalnız Azərbaycan Respublikası hüdudlarında əldə etdiyi gəlirlər

C) Yalnız Azərbaycan Respublikasının hüdudlarında kənarında əldə etdiyi gəlirlər

D) Yalnız sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər

E) Yalnız qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

301. Vergitutma məqsədləri üçün qeyri-rezident fiziki şəxsin gəliri dedikdə hansı gəlirlər nəzərdə tutulur?

A) Azərbaycan Respublikası hüdudlarından kənarında əldə edilən gəlirlər

- B) Azərbaycan Respublikası mənbələrindən əldə edilən gəlirlər
- C) Azərbaycan Respublikası hüdudlarından kənar və Azərbaycan Respublikası mənbələrindən əldə edilən gəlirlər
- D) Rezident olduğu ölkədə əldə etdiyi gəlirlər
- E) Rezident olduğu ölkədə yalnız müzdlü işdən əldə etdiyi gəlirlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

302. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq aşağıdakılardan hansı gəlirdən çıxılan xərc hesab olunur?

- A) Əsas vəsaitlərin alınmasına və quraşdırılmasına çəkilən xərclər
- B) Əyləncə, yemək, işçilərin mənzil və digər sosial xərcləri
- C) Faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi
- D) Ehtiyat fondlarına ayırma məbləği (sığorta və bank fəaliyyəti istisna olmaqla)
- E) Sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakter daşıyan vergi ödəyicilərinin bu cür fəaliyyətlə əlaqədar xərcləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

303. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq aşağıdakılardan hansı gəlirdən çıxılan xərc hesab olunmur?

- A) Faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi
- B) Sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakter daşıyan vergi ödəyicilərinin bu cür fəaliyyətlə əlaqədar xərcləri
- C) Sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin ehtiyat sığorta fondlarına ayırma məbləğləri
- D) Dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri
- E) Ağır və zərərli iş şəraitində Müalicə profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vəsaitlərə çəkilən xərclər

Testin çətinlik dərəcəsi: çətin



İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

304. Vergi ödəyicisi ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna hansı halda malikdir?

- A) Əgər malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilməmişdirsə
- B) Vergi ödəyicisi əsaslı səbəblərlə vergi orqanına ərizə ilə müraciət etdiyi halda
- C) Əgər malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edildiyi və Vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi hallarda
- D) Vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silmədiyi halda
- E) Vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğini göstərmədiyi halda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

305. Aşağıdakılardan hansı əlavə dəyər vergisinin ödəyicisi deyildir?

- A) Aksizli malların istehsalçıları
- B) Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyən ictimai işə fəaliyyəti ilə məşğul olan şəxslər
- C) Azərbaycan Respublikası ərazisinə əlavə dəyər vergisinə cəlb olunan malları idxal edən şəxslər
- D) Metropolitenlə sərnişin daşıma xidmətləri
- E) Ardıcıl on iki aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200000 manatdan artıq olan vergi ödəyiciləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

306. Aşağıdakılardan hansılar əmlak vergisinin vergitutma obyektidir?

- A) Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan avtobuslar, tramvaylar, trolleybuslar
- B) Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalar

- C) Rezident və qeyri-rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri
- D) Müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri
- E) Daimi nümayəndəlik vasitəsilə sahibkarlıq fəaliyyəti göstərən qeyri-rezidentlər üçün yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlərin orta illik dəyəri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

307. Aşağıdakı torpaqlardan hansılar torpaq vergisinə cəlb edilir?

- A) Yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaq sahələri
- B) Fiziki şəxslərin və müəssisələrin istifadəsində olan torpaq sahələri
- C) Azərbaycan Respublikası Dövlət Neft fondunun mülkiyyətində olan torpaq sahəsi
- D) Meşə və su fondu torpaqları
- E) Dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaq sahələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

308. Mədən vergisinin ödənilməli olduğu vaxt aşağıdakılardan hansılardır?

- A) Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən sonra
- B) Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 10-dan gec olmayaraq
- C) Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 10-dan sonra
- D) Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq
- E) Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı ay

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

309. Əlavə Dəyər Vergisi ödəyicisi olan müəssisə soyuducu istehsalı ilə məşğul olur. Əlavə Dəyər Vergisiz satış qiyməti 750 manat olan soyuducunu müəssisə öz işçisinə əvəzsiz olaraq vermişdir. Bu halda vergi ödəyicisinin ödəməli olduğu Əlavə Dəyər Vergisini hesablayın.

A) 150 manat

B) 18 manat

C) 375 manat

D) 135 manat

E) 148 manat

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

310. Azərbaycan Respublikası Vergi məəcəlləsinə əsasən qeyri neft sektorunda çalışan işçinin əmək haqqısı nə qədər olmalıdır ki, 14% gəlir vergisi tətbiq olunsun?

A) 8000 manat

B) 4000 manat

C) 9000 manat

D) 1000 manat

E) 200 manat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

311. Rezident fiziki şəxsin xüsusi mülkiyyətində olan katerin mühərrikinin həcmi texniki pasportuna əsasən 2400 kub santimetrdir. Fiziki şəxsin ödəməli olduğu əmlak vergisini hesablayın.

A) 24 manat

B) 48 manat

C) 72 manat

D) 84 manat

E) 36 manat

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

312. Qeyri-rezident fiziki şəxs 2017-ci il ərzində 100 gün müddətində Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, 5000 manat gəlir əldə etmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərcləri 2000 manat təşkil etmişdir. Qeyri-rezidentin vergitutma obyektini tapın.

A) 7000 manat

B) 70 manat

C) 5000 manat

D) 3000 manat

E) 80 manat

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

313. Mənfəət vergisinin ödəyicisi olan müəssisə öz balansında olan avtomobilini 15000 manat məbləğində sığorta etdirmişdir. Yol qəzası nəticəsində avtomobil yararsız vəziyyətə düşmüşdür. Avtomobilin balan üzrə qalıq dəyəri 9500 manat təşkil edir. Mənfəət vergisindən azad olan məbləği tapın.

A) 5500 manat

B) 9500 manat

C) 15000 manat

D) 24500 manat

E) 23700 manat

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

314. Lənkəran şəhərində qeydiyyatdan keçmiş sadələşdirilmiş vergi ödəyicisinin Bakı və Lənkəran şəhərlərində mağazaları mövcuddur. 2020-ci ilin I rübü ərzində satışdan əldə edilmiş vəsait Bakı şəhərində 17850 manat, Lənkəran şəhərində 3425 manat olmuşdur. Bu halda sadələşdirilmiş verginin məbləğini hesablayın.

A) 714 manat

B) 425,50 manat

C) 851,50 manat

D) 68,50 manat

E) 770 manat

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

315. Şərab zavodu istehsal binasının hüdudlarından kənara (satış 18000 manat (aksiz vergisi nəzərə alınmadan) dəyərində spirtli içkilər buraxmışdır. Fərz edək ki, aksiz vergisi 5000 manat təşkil edir. Bu halda hesablanmış ƏDV məbləğini tapın.

A) 3240 manat

B) 900 manat

C) 2340 manat

D) 4140 manat

E) 4550 manat

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

316. A müəssisəsi qeyri-rezident B müəssisəsindən aldığı borca görə 1300 manat faiz hesablamışdır. A müəssisəsinin ödəmə mənbəyində hesabladığı vergini tapın.

A) 182 manat

B) 156 manat

C) 260 manat

D) 150 manat

E) 130 manat

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

317. Aşağıdakı məlumatlardan hansı vergilərin hesablanması haqqında bildirişdə göstərilir?

A) Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi

B) Vergi müfəttişinin adı və soyadı

C) Vergi ödəyicisinin adı və obyektin adı

D) Verginin ödənilmə yeri və üsul

E) Bildirişin tarixi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

318. Vergi ödəyicisi vergi hesabatını bilərəkdən yayındırmış və vergi orqanı tərəfindən göndərilmiş bildirişə məhəl qoymamışdır. Vergi orqanı büdcəyə çatacaq vergi borcunu hesablamaq üçün nə etməlidir?

A) Vergi ödəyicisinin borcunu şərti rəqəmə əsasən hesablamalıdır

B) Vergi ödəyicisinin partnyor müəssisələrinə ərizə ilə müraciət edərək məlumat almalıdır

C) Eyni xüsusiyyətli və eynicinsli malların istehsalı ilə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə etməlidir

D) Vergi ödəyicisinin fəaliyyətini izləməlidir

E) Vergi hesabatını vergi ödəyicisindən alanadək tələb etməlidir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

319. Aşağıdakılardan hansı vergilərin ödənilmə yeriə aid deyildir?

A) Bildirişdə göstərilən yer üzrə

B) Vergi ödəyicisinin uçotda olduğu yer üzrə

C) Vergi agentləri ödəmə mənbəyində tutulmuş vergiləri özlərinin uçotda olduğu yer üzrə

D) Hüquqi şəxsin yaşadığı yer üzrə

E) Vergi ödəyicisi olan fiziki şəxsin yaşadığı yer üzrə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

320. Aşağıda göstərilən şəxslərdən hansılar sadələşdirilmiş vergi ödəyicisi ola bilər?

A) İdman mərc oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru və satıcıları olan şəxslər

B) Aksizli malları istehsal edən şəxslər

C) Kredit və sığorta təşkilatları, investisiya fondları

D) Əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər

E) Qeyri-dövlət pensiya fondları

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

321. Aşağıdakılardan hansılar dövlət vergilərinə aid deyildir?

A) Hüquqi şəxslərin mənfəət vergisi

B) Yol vergisi

C) Fiziki şəxslərin gəlir vergisi

D) Hüquqi şəxslərin əmlak vergisi

E) Heç biri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

322. Aşağıdakılardan hansı vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçısı deyildir?

A) Vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxs

B) Vergi agentı hesab edilən hüquqi və fiziki şəxs

C) Azərbaycan Respublikasının dövlət vergi orqanları

D) Azərbaycan Respublikasının Gömrük orqanları

E) Təhsil Nazirliyinin tabeliyində olan Dövlət məktəb və bagcalar

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

323. Bağlanmış müqaviləyə əsasən redaksiya tərəfindən romanın jurnalda nəşrinə görə müəllifə 800 manat royalti hesablanmışdır. Belə olan halda ödəmə mənbəyindən vergini hansı tərəf hesablayıb, ödəməlidir?

- A) Royaltini alan tərəf
- B) Hər iki tərəf ayrı-ayrılıqda
- C) Bu halda bəyannamə əsasında vergi tutulur
- D) Redaksiya
- E) Redaksiya tərəfi hesablayır, royaltini alan tərəf büdcəyə köçürmə edir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

324. Yerli vergilər dedikdə aşağıdakı vergilərdən hansılar nəzərdə tutulmur?

- A) Fiziki şəxslərin torpaq vergisi
- B) Fiziki şəxslərin gəlir vergisi
- C) Fiziki şəxslərin əmlak vergisi
- D) Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
- E) Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

325. Aşağıdakı xidmətlərdən hansılar vergitutma məqsədi ilə maliyyə xidməti sayılır?

- A) Girov və ya lombard təminatının təqdim edilməsi və qaytarılması
- B) Borc öhdəlikləri və tədiyyə vasitələri ilə bağlı əməliyyatlar
- C) Numizmatika vasitələrinin tədavülü ilə bağlı əməliyyatlar
- D) Törəmə maliyyə vasitələri ilə əqdlərə, forvard müqavilələrinə, opsiyonalara və analoji sazişlərə aid əməliyyatlar
- E) İnvestisiya fondlarının idarə edilməsi ilə bağlı xidmətlər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.



326. Xüsusi vergi rejimli müəssisə dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

- A) Kiçik sahibkarlıq fəaliyyəti
- B) Azərbaycanda daimi nümayəndəlikləri vasitəsi ilə fəaliyyət göstərən xarici müəssislər
- C) Yerli müəssisələr
- D) Neft və qaz fəaliyyəti haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən, vergilərin hesablanması və ödənilməsi xüsusi qaydalarla müəyyən edilən müəssisələr
- E) Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik nümayəndəliklərin, konsulluqların, sahibkarlıq fəaliyyəti ilə məşğul olan ailə üzvlərinin yaratdıqları müəssisələr

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

327. Aşağıdakı şəxslərdən hansılar vergitutma məqsədi ilə qeyri-rezident hesab edilmir?

- A) Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və ailə üzvləri
- B) Təqvim ili ərzində üst-üstə düşməklə 182 gündən artıq Azərbaycan Respublikası ərazisində qalan şəxslər
- C) Azərbaycan Respublikası ərazisində müəyyən edilmiş qaydalara əsasən dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı
- D) Təqvim ili ərzində 182 gündən az Azərbaycan Respublikası ərazisində qalan şəxslər
- E) Azərbaycan Respublikası ərazisindən tranzit olaraq keçən şəxslər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

328. Aşağıdakılardan hansı vergilərin müəyyən edilməsi üçün şərt deyildir?

- A) Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır
- B) Eyni vergitutma bazasından bir dəfədən artıq vergi tutulması yolverilməzdir
- C) Mülkiyyət formasından və ya kapitalın yerindən asılı olaraq vergilərin müxtəlif dərəcələri müəyyən edilir
- D) Vergilər ədalətlik prinsipinə əsasən müəyyən edilir

E) Fiziki şəxslərin vətəndaşlığından asılı olaraq müxtəlif vergi dərəcələrinin təyin edilməsi yolverilməzdir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

329. Aşağıdakılardan hansılar dövlət vergilərinə aid deyildir?

- A) Fiziki şəxslərin gəlir vergisi
- B) Hüquqi şəxslərin mənfəət vergisi
- C) Hüquqi şəxslərin əmlak vergisi
- D) Fiziki şəxslərin əmlak vergisi
- E) Mədən vergisi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

330. Vergi qanunverciliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları aşağıdakılardan hansılar deyildir?

- A) Vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər
- B) Vergi agentləri hesab edilən hüquqi və fiziki şəxslər
- C) Azərbaycan Respublikasının gömrük orqanları
- D) Azərbaycan Respublikasının maliyyə orqanları
- E) Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq vergi ödəyicisi olmayan fiziki şəxslər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

331. Mənfəət vergisinin ödəyicisi olan müəssisə öz balansında olan avtomobilini 30000 manat məbləğində sığorta etdirmişdir. Yol qəzası nəticəsində avtomobil yararsız vəziyyətə düşmüşdür. Avtomobilin balan üzrə qalıq dəyəri 18000 manat təşkil edir. Mənfəət vergisindən azad olan məbləği tapın.

- A) 30 000 manat

- B) 18 000 manat
- C) 12 000 manat
- D) 15 000 manat
- E) 9000 manat

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

332. Azərbaycan Respublikasında daimi nümayəndəliyi vasitəsi ilə fəaliyyət göstərən qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi ilə əlaqədar gəlirindən vergi necə tutulur?

- A) Ödəmə mənbəyində gəlirdən xərclər çıxılmamaqla
- B) Gəlirdən gəlirin əldə edilməsi üçün, Azərbaycan Respublikasının hüdudlarından kənarında çəkilən xərclər çıxılmaqla
- C) Daimi nümayəndəliklə bağlı əldə edilən ümumi gəlirdən, gəlirin əldə edilməsi üçün çəkilən xərclər çıxılmaqla
- D) Ödəmə mənbəyində əldə edilən gəlirdən bütün xərclər çıxılmaqla
- E) Daimi nümayəndəliklə bağlı əldə edilən ümumi gəlirdən heç bir vergi güzəşti çıxılmadan

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Vergi məəcəlləsi.

333. İşçilərə ilkin təlimatı kim keçir?

- A) Əməyin mühafizə şöbəsinin mühəndisi
- B) Əməyin mühafizəsi şöbəsinin rəisi
- C) Sahə və ya işin rəhbəri
- D) Həmkarlar ittifaqı komitəsinin sədri
- E) Müəssisənin direktoru

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

334. İşçilərə ilkin təlimat harda keçirilir?

- A) Baş mühəndisin yanında
- B) İşçinin göndərildiyi sahədə
- C) Həmkarlar ittifaqı komitəsində
- D) Əməyin mühafizəsi otağında
- E) Əməyin mühafizəsi şöbəsinin rəisinin yanında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

335. İş yerlərində əmək şəraiti dəyişərsə və ya hər hansı bir bədbəxt hadisə baş verərsə bu zaman işçilərə hansı təlimat keçirilməlidir?

- A) Təkrar təlimat
- B) İlkin təlimat
- C) Növbədənəkənar təlimat
- D) Birdəfəlik təlimat
- E) Giriş təlimat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

336. İş yerində təlimat öz növbəsində hansı təlimatlara bölünür?

- A) İlkin, giriş və növbədənəkənar
- B) İlkin, vaxtaşırı, növbədənəkənar və birdəfəlik
- C) Giriş, vaxtaşırı, birdəfəlik və növbədənəkənar
- D) Giriş, vaxtaşırı və növbədənəkənar
- E) Giriş, ilkin, vaxtaşırı, birdəfəlik və növbədənəkənar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

337. Fəhlələri sərbəst işə buraxmazdan əvvəl onlara təlimatın hansı növü keçirilməlidir?

- A) Giriş
- B) Birdəfəlik
- C) Dövri
- D) Vaxtaşırı
- E) İlkin

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

338. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində gündəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 8 saatdan artıq olmamalıdır
- B) 10 saatdan artıq olmamalıdır
- C) 7 saatdan artıq olmamalıdır
- D) 5 saatdan artıq olmamalıdır
- E) 6 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

339. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində həftəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 40 saatdan artıq olmamalıdır
- B) 35 saatdan artıq olmamalıdır
- C) 36 saatdan artıq olmamalıdır
- D) 33 saatdan artıq olmamalıdır
- E) 45 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

340. Fəhlələrlə iş yerində ilkin təlimat hansı hallarda aparılır?

- A) İşçinin gördüyü işə aid olmayan bir işi yerinə yetirməzdən əvvəl və istehsalat şəraiti dəyişəndə
- B) Sərbəst işə buraxılmazdan əvvəl və ilkin işə qəbul olunanda
- C) Sərbəst işə buraxılmazdan əvvəl və istehsalat şəraiti dəyişəndə
- D) Sərbəst işə buraxılmazdan əvvəl və texnologiyada dəyişiklik olunduqda
- E) İşçinin gördüyü işə aid olmayan bir işi yerinə yetirməzdən əvvəl və texnologiyada dəyişiklik olunduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

341. Təhlükəli və zərərli amillər hansı qruplara bölünür?

- A) Kimyəvi, bioloji və psixofizioloji
- B) Sosioloji, kimyəvi, bioloji və psixofizioloji
- C) Bioloji və psixofizioloji
- D) Fiziki və kimyəvi və psixofizioloji
- E) Fiziki, kimyəvi, bioloji və psixofizioloji

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

342. İş yerlərində attestasiyanın keçirilməsi neçə müddətdən bir aparılır?

- A) İki ildə bir dəfədən az olmayaraq
- B) Dörd ildə bir dəfədən az olmayaraq
- C) Üç ildə bir dəfədən az olmayaraq
- D) Beş ildə birdəfədən az olmayaraq
- E) İldə bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

343. Qadınlar üçün əllə daşınan yüklərin yüklənib boşaldılması və daşınması zamanı çəkisi maksimum nə qədər olmalıdır ?

- A) 25 kq-dan artıq olmamalıdır
- B) 15 kq-dan artıq olmamalıdır
- C) 30 kq-dan artıq olmamalıdır
- D) 50 kq-dan artıq olmamalıdır
- E) 10 kq-dan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

344. Əl ilə yüklərin daşınması məsafəsi neçə metrdən artıq olduqda yüklərin daşınmasına icazə verilmir?

- A) 80 metrdən artıq olduqda
- B) 40 metrdən artıq olduqda
- C) 60 metrdən artıq olduqda
- D) 100 metrdən artıq olduqda
- E) 120 metrdən artıq olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

345. Nə zaman yüklərin yüksəkliyə qaldırılmasına icazə verilir?

- A) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- B) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- C) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda

D) Yk qaldırılan meydança pilləkanla t chiz olunmadıqda v  meydançanın hndrly 4 m-d n çox olmadıqda

E) Yk qaldırılan meydança pilləkanla t chiz olunduqda v  meydançanın hndrly 5 m-d n çox olmadıqda

Testin c tinlik d r cəsi: c tin

İstinad: Neftqazçıxartma s nayesində t hlk sizlik qaydaları. Bakı, 2005. S h. 526

346. İstehsalat binalarında otaqların tavanı d ş m d n minimum n  q d r m saf d  olmalıdır?

A) 2 metr d n az olmamalıdır

B) 3 metr d n az olmamalıdır

C) 4 metr d n az olmamalıdır

D) 1 metr d n az olmamalıdır

E) 2,5 metr d n az olmamalıdır

Testin c tinlik d r cəsi: orta

İstinad: Y.H.B ny tov.  m yin mhafizəsi. M lumat kitabı. Bakı, 2003. S h. 127

347. Tozlu i ləri yerinə yetir n f hl  hansı f rdi mhafiz  vasit sindən istifadə etməlidir?

A) C km d n

B) Qulaqcıqdan

C) Resperatorndan

D) Filtrli  leyhqazdan

E)  lanqlı  leyhqazdan

Testin c tinlik d r cəsi: asan

İstinad: Neft emalı v  neft-kimya s nayesində t hlk sizlik qaydaları. Bakı, 2012. S h. 151

348. Elektrik c r yanının t sirindən qoruyan mhafiz  vasit sini g st rin?

A) Dezaktivasiya vasit ləri

B) S sboğan



C) İzoləedici örtüklər və qurğular

D) Hermetikləşdirici qurğu

E) İşıq filtrləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

349. Yer səthindən 2 metrədən yüksəklikdə iş aparılan zaman əsasən nədən istifadə olunmalıdır?

A) Rezin əlcəkdən

B) Xüsusi çəkmələrdən

C) Qulaqcıqdan

D) Eynəkdən

E) Qoruyucu kəmərdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

350. Nəfəs yollarının mühafizəsi üçün hansı mühafizə vasitələrindən istifadə olunur?

A) Şlanqlı əleyhqazlardan

B) Süzgəcli əleyhqazlar və qulaqcıqlardan

C) Süzgəcli, oksigenli əleyhqazlar və dəbilqədən

D) Resperatorlar, əleyhqazlar və eynəkdən

E) Resperator və əleyhqazlardan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

351. Qapalı sınıqlar zamanı ilk tibbi yardım kimi nə etmək lazımdır?

A) Sadəcə həkimi gözləmək

- B) Ağrıkəsici dərman vermək və tibb müəssisəsinə çatdırmaq
- C) Şina qoyub tərپənməz vəziyyətdə saxlamaq, tibb müəssisəsinə çatdırmaq
- D) Təmiz havaya çıxarmaq bintlə sarımaq
- E) Deformasiya uğramış nahiyəni düzləndirib bintlə sarımaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Tibb bacısının məlumat kitabı Bakı 2008

352. Bədbəxt hadisə nədir?

- A) Texniki qurğuların dayanması, yaxud nasazlığı
- B) İşçinin və ya işçilərin iş yerlərində alığı xəsarətdir
- C) Texnoloji rejiminin pozulması
- D) Nəzarət edilə bilməyən partlayış və yanğın
- E) Təhlükəli maddələrin ətraf mühitə yayılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

353. İstehsalat təhlükəsi və ya zərərli amillərin təsirinin qarşısını alan və ya azaldan vasitələr necə adlanır?

- A) Təhlükəsizlik vasitələri
- B) Mühafizə vasitələri
- C) Kollektiv vasitələri
- D) Xilasetmə vasitələri
- E) Xəbərvermə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

354. Yanan metalları nə ilə söndürmək olar?

- A) Xüsusi təyinatlı tozlarla
- B) Ümumi təyinatlı tozlarla
- C) Köpüklə
- D) Su ilə
- E) Buxarla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997  
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

355. Gərginlik altında olan avadanlıqlarda baş vermiş yanğıni söndürərkən ilk növbədə nə etmək lazımdır?

- A) Bölməni hermetikləşdirmək
- B) Qəza bölməsini və avadanlıqları cərəyandan ayırmaq
- C) Bölməni su ilə doldurmaq
- D) Koşma ilə üstünü bağlamaq
- E) Bölməni köpüklə doldurmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997  
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

356. Yanğın həyəcan signalı verilərkən hansı fəaliyyətləri yerinə yetirmək lazımdır?

- A) İşı dayandırmaq, toplantı məntəqəsinə getmək və növbəti komandanı gözləmək
- B) İşı davam etmək və heyətdən yanğının söndürülməsinə nümayəndə ayırmaq
- C) İşı dayandırmaq, əşyaları götürmək, otaqları bağlayıb ərazini tərk etmək
- D) Bölməni hermetikləşdirmək və sahil yanğınsöndürmə dəstələrini gözləmək
- E) Yanğın yerini axtarmaq və onu söndürməyə başlamaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu (Bakı-10.06.1997) Respublikasında yanğın təhlükəsizliyi qaydaları

357. Süni tənəffüs hansı yollar ilə verilir?

- A) Yalnız ağızdan-ağıza
- B) Yalnız ağızdan-buruna
- C) Ağızdan-ağıza, ağızdan-buruna
- D) Bədəni masaj etməklə
- E) Əl və ayağı hərəkət etdirməklə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

358. Peşə xəstəliyi nədir ?

- A) Əmək qabiliyyətini qismən itirməklə nəticələnən xəstəlik
- B) Əmək qabiliyyətini müvəqqəti itirməklə nəticələnən xəstəlik
- C) Vəzifəsini yerinə yetirərkən aldığı zərərli amillərin təsirindən yaranmış xəstəlik
- D) Əmək qabiliyyətini tam itirməklə nəticələnən xəstəlik
- E) Əmək qabiliyyətini 3 gündən az olmayaraq itirməklə nəticələnən xəstəlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

359. Bədbəxt hadisə baş verən zamanı ilk növbədə iş rəhbərinin vəzifəsi:

- A) Zərərçəkənə heç bir kömək etməməli və rəhbərliyə xəbər verməli
- B) Həmkarlar ittifaqı təşkilatına xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- C) Sanitariya-epidemioloji xidmətinə xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- D) Zərərçəkənə ilk tibbi yardım göstərilməli və tibb məntəqəsinə çatdırılmasını təşkil etməli və rəhbərliyə xəbər verməli
- E) Müəssisənin rəhbərliyinə və zərər çəkənin evinə məlumat verməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

360. Zərərli istehsalat amillərinin təsiri nəticəsində yaranan xəstəliyi:

- A) Peşə xəstəliyi
- B) Sarılıq xəstəliyi
- C) Sətəlcəm xəstəliyi
- D) Şəkər xəstəliyi
- E) Qızılça xəstəliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

361. Hansı hündürlükdən başlayaraq "Yüksəklikdə görülən işlər" anlayışı qüvvəyə minir?

- A) 3.0 m
- B) 2.5 m
- C) 5.0 m
- D) 1.8m
- E) 2.10 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı ilə 2016-cı ildə təsdiq edilib. Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları. Bakı, 2016

362. Kollektiv mühafizə vasitələri nədir?

- A) Kənar şəxsləri qorumaq üçün tətbiq edilən vasitələr
- B) Tək bir adamı qorumaq üçün tətbiq edilən vasitələr
- C) Dəzgahları qorumaq üçün tətbiq edilən vasitələr

D) Bütün sex işçilərini qorumaq üçün tətbiq edilən vasitələr

E) İki və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999

363. Təxliyyə (köçürmə) planları hansı binalarda tərtib olunur?

A) 10 nəfərdən çox insan olan

B) 100 nəfərdən çox insan olan

C) Hamısında

D) 17 nəfərdən çox insan olan

E) 27 nəfərdən çox insan olan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

364. Yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını kimlər bilməlidirlər?

A) Sex rəisi

B) Fəhlələr və aparatçılar

C) Qulluqçular

D) Fəhlə və qulluqçuların hamısı

E) Ustalar və çilingərlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

365. Müəssisədə yanğın təhlükəsizliyi qaydalarına kimlər əməl etməlidir?

A) Fəhlə və qulluqçuların hamısı

B) Sex rəisi

C) Qulluqçular

D) Fəhlələr və aparatçılar

E) Ustalar çilingərlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

366. Yanğın təhlükəsizliyinə aid olan normativ sənədlər:

A) Standartlar, yanğın təhlükəsizliyi normaları, qaydaları və təlimatları

B) Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə

C) Sanitariya-epidemioloji qaydalar haqqında Əsasnamə

D) Həmkarlar ittifaqının nizamnaməsi

E) Aktlar, xidməti yazılar və texniki təhlükəsizlik qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 1997

367. Məişət və iş otaqlarında hansı elektrik cihazlarından istifadə etmək qadağandır?

A) Slaydoskopdan, telefonda, printerdən

B) Kompüterdən, printerdən. Proyektordan

C) Kompüterdən, telefonda, printerdən, kondisionerdən

D) Yüksək tezlikli sobadan, elektrik qızdırıcı cihazlardan, elektrik su qəfədanından

E) Proektordan, kondisionerdən, slaydoskopdan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

368. Fövqəladə hal baş verərsə hansı nömrəyə zəng etmək lazımdır?

A) 112

B) 104

C) 102

D) 103

E) 101

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Fövqaladə Hallar Nazirliyinin qaynar xətti

369. Binalarda yanğına qarşı nə olmalıdır?

- A) Pilləkan qəfəsində dəmir qapı
- B) Köçürmə sxemləri və işarələri, xəbərdarlıq plakatları, yanğınsöndürmə vasitələri
- C) Təlimatın keçirilməsi üçün xüsusi otaq
- D) Dəhlizdə qumla təchiz edilmiş yanğın lövhəsi
- E) Mərtəbələrdə əlavə nərdivanla

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

370. Yanğın baş verən zaman ilkin yanğınsöndürmə vasitələrindən kimlər istifadə etməlidir?

- A) Sex rəisi
- B) Növbə rəisi
- C) Fəhlə və qulluqçular
- D) Texnoloq
- E) Yanğın söndürmə komandiri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

371. Yanğın aşkar etdikdə nə etməli?

- A) Dərhal bələdiyyəyə xəbər vermək
- B) Dərhal polis mühafizə bölməsinə xəbər vermək
- C) İcra hakimiyyətinə xəbər vermək
- D) Dərhal yanğından mühafizə bölməsinə xəbər vermək



E) Dərhal əmək müfəttişliyinə xəbər vermək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

372. Fərdi mühafizə vasitələri hansılardır?

A) Tənəffüs orqanları mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri və tibbi mühafizə vasitələri

B) Görmək və eşitmək üçün mühafizə vasitələri

C) Danışmaq üçün mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri

D) Anlatmaq üçün mühafizə vasitələri, ayaq üçün mühafizə vasitələri

E) İtdən və ildandan qorunmaq üçün mühafizə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999